



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 9-11 sentyabr 2017-ci il Şənbə № 186 (6800) Qiyməti 60 qəpik

Xəbər

Bakının mərkəzindəki qalmaqallı "26" kafesi qapadıldı

yazısı sah.3-də

Gündəm

Ölkədə artan qida zəhərlənmələrinin arxasındaki sərr



Ekspertlər həyəcan təbili çalır: "Nə qədər ki, qida təhlükəsizliyinə dair qanun işləmir..."

yazısı sah.13-də

Azərbaycanda iki il fəaliyyət göstərməyən partiyalar ləğv ediləcək

yazısı sah.9-də

Rusyanın yeni "sülməramlı" planı - Kreml Dağlıq Qarabağa hərbi qüvvə yeritmək istəyir?..

yazısı sah.11-də

"Leş ət" mafiyasına qarşı mübarizəyə daha bir qurum qoşuldu

yazısı sah.13-də

Moskvada Azərbaycan, Rusiya və Ermənistən dini liderləri görüşdü

yazısı sah.3-də

"Kürdüstən referendumu"nu izləmək bizə problem yarada bilər" - ekspertdən xəbərdarlıq

yazısı sah.12-də

Ermənilər üçün ikinci göz dağı - BTQ işə düşür - reportaj

yazısı sah.4-də

"Surət Hüseynov kimi cinayətkar..." - sabiq baş prokuror sükütu pozdu

yazısı sah.5-də

Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb?; Təhsil Nazirliyi: "Araşdıracaqıq..."

yazısı sah.14-də

Falçı dolandırın azərbaycanlılar - ölkədə cadu biznesi niyə geniş yayılıb?

yazısı sah.15-də

İşgalçi ölkənin və erməni lobbisinin səyləri fiaskoda

AZƏRBAYCANA YENİ SİLAHLAR GƏTİRİLDİ - DÜŞMƏNƏ GÖZ DAĞI

Ölkəmiz modern İsrail silahlarının ilk xarici alıcısı oldu; Bakının yəhudidövləti və Rusiya ilə hərbi əməkdaşlığı uğurla davam edir; **erməni nəşri:** "Putin Ermənistəni saymır..."



yazısı sah.8-də

Bakıdakı AA seriyalı taksilər Abid Şərifovundur

Şəki nömrəsi ilə paytaxtda fəaliyyət göstərən taksilər baş nazirin müavininin ailə biznesinə daxildir; 77 yaşlı Şərifovun payızda vəzifəsi ilə vidalaşacağı iddia olunur...

yazısı sah.5-də



Ayaz Müəllibov:
"Mən uşaq-zad deyiləm ki..."

yazısı sah.7-də



Rus agentinin canlı portreti - Sergey Narışkin

yazısı sah.10-də



Akif Əli Lütfü Zadəyə görə dilinin bəlasına düşdü

yazısı sah.6-də



"Ermənistan danışıqların uzadılmasında maraqlıdır" - Prezident

Azərbaycan prezidenti İlham Əliyev sentyabrim 8-de ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. Musavat.com Azərtac-a istinadla xəbər ki, ATƏT-in Azərbaycan ilə əməkdaşlıq böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdiriləsi istiqamətində səyərini əsirgəmədiyi vurguladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındaki nümayəndə heyetinin da çox fəal işlədiyini, mühüm təşəbbüsler və qətnamələr irəli sürdüyüni qeyd edib.

ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsilə bağlı məsələlərin ölkə üçün en vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önməni vurgulayıb.

Azərbaycanda son vaxtlarda irəli sürürlən təşəbbüsler və həyata keçirilən layihələr bəredə danışan İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığı da töhfə verdiyini vurgulayıb. Dövlət başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurgulayaraq Azərbaycanda vaxtaşısı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirdi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan prezident Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə adaletli həlli istiqamətində səyərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu deyib.

Azərbaycan prezidenti xanım Kristin Muttonenin ölkəmizə səfərinin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Bu gün Bakıda 30° isti olacaq

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava əsasən yağımsız keçəcək. Şimal-qərbi küləyi gündüz mülayim cənub-sərqi küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumat görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağımsız keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərqi küləyi gündüz arabı güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36°, dağlıarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Əlil şair yardım istəyir

Sair Yaşar Qafarov redaksiyamiza məktubla müraciət edib. Hazırda sığınacaqdə yaşayan əlil şair sosial vəziyyətinin çox ağır olduğunu bildirib:

"Mən 1974-cü ilde anadan olmuşam. Anadəngəlmə serebral iflicəm, 1-ci qrup əlli-ləm. Eyni zamanda şairəm, 2007-ci ildən Azərbaycan Yaziçılar Birliyinin (AYB) üzvüyəm. Hazırda Bilgəh qəsəbəsi, Hacıağa Küçəsi, ev 24-də yerləşən Əlli-lər üçün ayrılmış sosial sığınacaqdə müvəqqəti yaşayırıam. Ümumiyyətə, 8 ildir ki, yəni 2009-cu ildən bu sistemdə yaşayırıam. 3 kitab müəllifiyəm. Həmin kitablarım xeyirxah insanların sponsorluğunu ilə çap olunub. İki kitabım da onların hesabına çapa hazırlanır. Mənim üçün olduqca çətindir Yaradıcılıqla məşğul olmaq üçün heç bir imkanım yoxdur. Mənzil-şəraitim olunduqca ağıdır. Səhhətimlə bağlı da problemlərim var. Aidiyyati qurumlardan xahiş edirəm ki, mənim kiçik bir



mənzillə təmin edilməyimə dur. Buna baxmayaraq üzvlərimizdən kimse maddi imkan-

Şair Yaşar Qafarov mənzil problemi ilə bağlı prezidentə də müraciət ünvanı

günü bildirib. Məsələn, əger kiminə müalicəyə ehtiyacı olarsa, bunun üçün dövlət xəstəxanalarına ve yaxud nazirliyə müraciət olunur. Lakin bir daha qeyd edirəm, qurumun üzvlərinə hazırlıq ev verməyə imkanı yoxdur".

□ XALIDƏ



Azərbaycan Myanma müsəlmanlarına yardım göndərir

Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kürəvi zoraklıq zəminində özüyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə osasən Azərbaycan hökuməti tərefindən humanitar yardım göstərilecək.

FHN-dən APA-ya verilən məlumatata görə, humanitar yardım "SilkWay" aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdıığı Banqladeşə göndərilir. Humanitar yardımına gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayıda müsəlman öldürülüb. Onlar kənd yandırılıb, on minlər müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.



"The Guardian" dək saxta məlumatlar mütəffiqlərimizə təzyiqdir" - Zaxarova

"The Guardian" nəşrində Azərbaycanla Rusiya arasında silah səvədəşməsinə dair saxta məlumatların dərc olunması Rusiyaya müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndiriləməlidir. APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu baxımdan Rusiyaya bir sira istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqləri həyata keçirilib: "Mənə elə gəlir ki, bu, informasiya təzyiqidir və bu təzyiq bir neçə istiqamətə gedir. Rusiyalı jurnalistlər qarşı təzyiqlər var, onlar informasiya məkanından sixışdırılıb çıxırlar. Bu, müxtəlif yollarla həyata keçirilir. Bütün bunlar sözsüz ki, "feyk" xəbərlərin hesabına baş verir. Çalışırıq ki, mütəmadi olaraq bu "feyk" xəbərlərə reaksiya verək".

"Kapital Bank" şənbə günləri də işləyəcək

Müşterilərin təkliflərini nəzərə alaraq "Kapital Bank"ın bir sıra filialları şənbə günləri də fealiyyət göstərəcək. Bankın Abşeron, Binəqədi, Qara Qarayev, Şuşa, Sumqayıt, Gəncə, Masalı, Xəzər, Bərdə və Sabirabad filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.

Bankdan verilən məlumatata görə, şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlə - kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartlarının verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən əmək haqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ermənistanda acliq aksiyasına hazırlaşan vəkillərin sayı 170-ə çatdı

Ötən ilin iyulunda İrəvan-da baş verən silahlı qıyamaqla bağlı həbs olunan 18 nəfərin məhkəməsətərafında qalmaqla getdi. "Virtualaz.org" əvvəller xəbər verildiyi kimi, "Sasna Sər" qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlanıldıqdan sonra buraxılırlar. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu deyirlər.

Vəkil Inessa Petrosyan bildirir ki, Ermənistanda Ali Məhkəməsində oturanlar səriştəsizdir. Prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil. Vəkilin şikayətinə baxmayaraq, digər həmkarların da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri acliq aksiyası keçirməyə qərar veriblər. Acliq aksiyası keçirməyə hazırlaşan vəkilərin sayı artıq 170-ə çatıb.

Aksiya hazırlaşan vəkilər deyirlər ki, Ermənistanda ədalətsizlik baş alıb gedir. Sadə vətəndaşlarla yanaşı, artıq vəkillərin də hüquqları pozulur. Nəticədə onlar əksər hallarda hüquqlarını məhkəmə prosesində iştirak edə bilmirlər.

Katrıldaq ki, ötən ilin iyulunda Yerevanda baş verən silahlı qıyamaqla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yənə taxire salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistanda prokurorluğun her vəchələ bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır.

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistəni ifşa etdi

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistən tərəfinin "NATO Agile Spirit 2017" təlimləri ilə bağlı iddialarla münasibət bildirilir.

Virtualaz.org bildirir ki, nazirlik bunulla bağlı "Azatlyun radiosu"na yazılı məlumat göndərib. Məlumatda deyilir ki, Ermənistanda Müdafiə Nazirliyi bu ilin iyul ayında təlimlərdə iştirak edəcəyini təsdiqləyib. Ermənistən qabaqcada razılıq versə də, son anda NATO-nun Gürcüstəndə keçirdiyi hərbi təlimlərdən imtina edib.

Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətə eləqələr üzrə selahiyətli nümayəndəsi Giorgi Kaçaravaya ermənilərin təlimlərdən boyun qaçırdığını deyib. Erməni rəsmilər isə təlimdə iştirak etməklə bağlı razılıq verdiklərini sonradan danıblar. Bu qərar son anda qəbul olunub və o qədər gözlənilməz olub ki, Ermənistən bayraqı hərbi təlimin rəsmi nişanı üzərində götürülməyib.

Dünen axşam saatlarında Moskvada Rusyanın ve Moskvanın patriarxi Kirillin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüllislam Hacı Allahşükür Paşaçada və bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirildi. Görüşdə osas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olacağı əvvəlcədən məlum idi. Bundan sonra, erməni əsirliyində olan kəlbəcərləri girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsləsi də müzakirə olunub.



nış edek ki, münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırınlardı. Milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlerini ziyarət edə bilmir. Həmin yerlər işgal altındadır. Faktlar var ki, qəbirler təhrib edilir. Bu heç də dindarlara yarasıdır. Dağlıq Qarabağ ətrafindək rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır", - deyə QMİ sədri qeyd edib.

A.Paşaçada bildirib ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov yaxınlarının qəbrini ziyarət etmək istəyərən Kəlbəcərdə girov götürü-

məni katolikosuna müraciət edirəm. Bu görüşdən sonra yenə əvvələ qayıtmayaq. Bir daha qeyd edirəm ki, mən bu görüşə böyük ümidi baxıram".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev "Yeni Müsavat" açıqlamasında bildirdi ki, bu cür görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya biləməz: "Bu tipli görüşlər çox olub. Dini xadimlər, alimlər, ziyanlılar, QHT rehbərleri səviyyəsində belə görüşlər az olmayıb. "Xalq diplomatiyası" adı altında müəyyən gediş-gelişlər olub. Bunların heç bir mənası yoxdur. Bu görüşdən heç ne gözləmərim. Əlbette təhlükət xarakterli üstünlükler qazanacaq kimi fikirlər söyləyə bilərik. Amma Qarabağ məsləsi birmənli şəkilde Rusiya tərəfindən hazırlanmış bir layihədir. Bu nın icrası da Ermənistana tapşırılır. Ermənistən bir maşadır. Her şey Rusyanın əlinədir. Rusiya tərəfi dini liderləri bir araya getirməklə göstərmək isteyir ki, məsələ söz sahibi bizik, hər şey bizim nəzarətdədir. Demək isteyir ki, bura mənim meydaniimdır, kimsə bura girməsin. Bu cür mesajlar verilir. Rusyanın məsələnin həllində istəyi olarsa, bu tipli görüşlər ehtiyac kalmaz. Amma Kremlin isteyir odur ki, münaqişə davam etsin. Bütün bunlara görə, bu görüşdən heç bir şey gözləmərim. Sadece, XİN rehbərleri, dini liderlər səviyyəsində keçirilən belə görüşləre Azərbaycan ona görə gedir ki, biz məsədan, müzakirələrən qədəq kimi görüntü yaranmasın. Məhz

bunun da yaranmaması üçün de görüşlərdə iştirak mümkündür. Bununla həm de onları ifşa etmek mümkün. Bu mənada belə görüşlərin əhəmiyyəti var. Amma görüşün münaqişənin həllinə xidmət edəcəyinə ciddi şəkildə şübhə var. Azərbaycan onu göstərmək isteyir ki, istənilən formada, istənilən persona ilə, istənilən masada məsələnin müzakirəsinə hazırlıq. Ermenistən mütəmadi olaraq müzakirələri pozur, müxtəlif formatlarda təklif edir, amma bunları biz etmirik, məhz bunu sübut etmek üçün belə görüşlər gedilir. Günlərin birində hərbi qarşılıduma yaranan dünən biz bunları etdi ki, əlimizde kozurlar ola bilər. Bu baxımdan belə görüşləri tam əhəmiyyətsiz hesab etmək olmaz. Amma bir daha bildirirəm ki, münaqişənin həllinə bunun heç bir xeyri yoxdur".

Deputat Rusyanın verdiyi mesajlara da toxundu: "Belə görüşlərlə Rusiya hər bir kəsə mesaj verir. Kreml tərəfindən Cənubi Qafqazda mənim meydanımı girməyin, buradaki münaqişələri mən yaratmışım, mən də idarə edirəm, istənilən halda istənilən şəxslər, hətta dini liderlərlə belə bu münaqişəni müzakirə mövzusuna çevirə bilərəm kimi mesajlar var. Rusiya demək isteyir ki, nüfuzlu beynəlxalq qurumlarla deyil, istəsən dini qurumlarla bu münaqişəni həll edə bilərəm. Riçacların əlinde olması barədə rəsmi Moskva açıq mesaj verir. Söhbətlərin arxasında bu dayanır".

□ Cavanşir Abbaslı

Rusya Azerbaycanla Ermənistənin dini liderlərini bir araya getirdi

Dağlıq Qarabağ və kəlbəcərləri girovlar mövzusu müzakirə edildi; **Fərəc Quliyev:** "Görüşdən heç nə gözləmərəm"

Əvvəl Allahşükür Paşaçada ilə Kirill arasında ikitərəfli görüş keçirilib. Rus Pravoslav Kilisesinin rəhbəri QMİ sədrinə Moskvaya sefer etdiyinə görə təşəkkür edib və Şeyxin dinlər və xalqlar arasında diaologun inkişafına böyük töhfə verdiyini qeyd edib. Tərəflər sülhmerəmli əməkdaşlığı davam etdirməye hazır olduqlarını bəyan ediblər və qarşısındaki üçtərəfli görüşün Qafqazdaq münaqişənin həlli-ne kömək edəcəyinə ümidi etdiklərini bildiriblər.

"Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhərsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüsümüz olub, təessüflər olsun ki, nəticəsiz qalıb. Təkəcə Qarabağda deyil, Azərbaycan-Ermənistən sərhədində

dinc insanlar hələk olurlar. Biz bu məsələyə bu cür yanaşsaq, çətin ki, həll yoluna gələk". Bu-nu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüllislam Hacı Allahşükür Paşaçada üçtərəfli görüşdə deyib (APA).

"Biz din xadimləriyik, hərbçi deyil. Problemin elə həll yolunu

tapmalıyıq ki, xalqlara ziyan gel-məsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanı-na var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə de Azərbaycan ərazisində gedib.

Azərbaycan torpaqları işgal olub. Gelin, bu gün Kirilin rəhbərliyi ilə dövlət rəhbərlərimizə çağ-

rılıb: "Girovlar, əsirlər azad olun-malıdır. Biz ilk addımı atmaliyiq ki, insanların öz ata-baba yurdlarına qayıtsınlar. Sadəcə, görüşmək xatirine görüşməmeliyik.

Biz bir yerdə yaşayacaqıq, heç kəs heç yera getməyəcək. Ona görə de bizim görüşün nəticəsi olmalıdır. Mən bir daha er-

Bakı apteklərində xəste "qıtlığı" yaşanır

Qiymətlərlə bağlı satıcılarla alıcıların fikirləri ziddiyətlidir

Son zamanlar apteklərdə dərman vasitələrinin tapılmaması və yaxud da qiymətlərinin bahalı olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi de açıqlama verərək bildirib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquq şəxslər 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

Eyni zamanda "Dərman vasitələri haqqında" Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılarla fərqli qiymətlərlə satışı qadağandır.

Dərman vasitələrinin satışında ümumi vəziyyəti öyrənmək üçün "Yeni Müsavat"ın əməkdaşı olaraq, bir neçə aptekdə olduğunu. Əczaçı və alıcılarla səhəbat edib, bəzi məlumatlar əldə etdik.

Əczaçılar son zamanlar Tarif Şurası tərəfindən qiymətlərə ciddi nəzarət edildiyi bildirdilər. Onların sözlərinə görə, tez-tez apteklərdə qiymətlərlə bağlı yoxlamalar da aparılır. Çox qəribədir ki, bəzi əczaçıların şirkətləri müştəri azlığından oldu. Əczaçı Kəməle bildirdi ki, son zamanlar dərman alanların sayı xeyli aşağı düşüb: "Qiymətlərde hər hansı bir artım ola bilmez. Çünkü bunulun bağı həm nazirlik, həm də Tarif Şurasının əməkdaşları tərəfindən apteklərə ciddi nəzarət olunur. Ona



göre de heç bir dərmanı müəyyən olmuş qiymətindən daha satırıq. Qiyməti tənzimlənməyən dərman vasitələri digər apteklərlə müqayisədə 30-60 qəpik baha satılır. **Bakı sakini Ənver Musayev** bildirdi ki, aldığı dərmanların qiyməti devalvasiyadan sonra 2-3 manat bahalaşır: "Ümumiyyətlə, apteklərdə son zamanlar bir hal müşahidə edilir. Əksər xaricden gələn dərmanları məhəllə içində yerləşən apteklərdə tapmaq olmur.

Əczaçının fikrinin əksinə olaraq alıcılar bildirir ki, qiymətlər az da olsa bahalıb. Alıcıların sözlərinə görə, şəhərdə xüsusi xəstəxanalar yaxın əraziləde yerləşən apteklərdə tapmaq olmur.



Bildirilər ki, bu dərmanları getirmək bize sərf etmir. Həmin dərmanların çoxu uşaqlar üçün və ya spesifik xəstəliklər üçün olan dərmanlardır. Eyni zamanda tənənnimə apteklərdə Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanların qiyməti fərqlidir. Məsələn, "Avromed" də bir baş-qadır, "Zeytun" da bir az ucuzdur. Məhəllə apteklərində isə daha da ucuz satılır. Deyirlər ki, qiymətlərdə hər hansı bir artım yoxdur. Yalan danışınlar hamısı. Adice qrip üçün her kəsin aldığı toz formasında olan dərmanların qiyməti 2 dəfədən də çox bahalaşır. Əvvəller 50 qəpik idi, indi olub 1 manat və ya 1 manat 20 qəpik. Nəvəmə dərmanlar alırdım, indi onlar da bahalaşır. Yəni əczaçılar gizlətsələr de qiymət artımı var və davam edir. Eyni zamanda şəhərin mərkəzində yerləşən apteklərde adice ağrıkəsincini tapa bilmirsən. Aptekləri diş pastası, gün eyneyi, saç gel ki vasitələrlə doldurular, ancaq baxırsan ki, adice dərmanı tapırsan. Bütün bunlara nəzarət edilməlidir".

Aptekdə səhəbat etdiyimiz digər alıcılar da qiymətlərdən nəzarətlərini bildirdilər. Onlar qeyd etdilər ki, xəstələnməkdən qorxular: "Qiymətlər Azərbaycan vətəndaşının cibinə uyğun deyil. Qadın üçün dərmanlar da haç çox bahalaşır", deyən alıcı xənimlər bir neçə dərmanı da göstərərək bildirdilər ki, bu dərmanların qiymətində artım var. Onların içərisində "Urojestan", "Eutiroks", "Agolutin" kimi dərmanları qeyd etdilər.

Bakının mərkəzindəki qalmaqallı "26" kafesi qapadıldı

Bakının Səbail rayonu əra-zisində, "Sahil bağı" (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafe bağlanıb. APA-nın xəberinə görə, dünən əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov da golub.

H.Abutalibov deyib ki, Bakının mərkəzində "26" adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımı təşkil edən qatillərin havadaları təessüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerde "26" sözünü neinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cüret ediblər. Qoy, burada yaşayan erməni havadaları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilər Azərbaycanda yer yoxdur".

H.Abutalibov obyekti tamam bağlanacağını, əmlakının isə müsadire olunacağını deyib: "Obyektin icarədarları və havadalarla qanuna müvafiq olaraq cinayət məsuliyyətinə celb olunacaqlar". O, sosial şəbəkələrdə Bakının Sabunçu rayonu əraziyində "26 Bakı komissarı" adlı küçənin olması haqqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.

Qeyd edək ki, H.Abutalibovun açıqlamasının ardından kafenin açılıb, kafenin adını bildirən "26" - "Twenty six" lövhəsi söküldü, ora aid olan əmlak isə maşınlara yiğilərək aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılıraq bölməyə aparılıb.

Xatırladıq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi itcmayıyyət və bəzi tarixçilər tərəfindən nəzərləşdirilmiş, etirazlara səbəb olmuşdu.

Əczaçılarla səhəbetimiz zamanı onlar bunu da etiraf etdilər ki, dərman vasitələri xaricdən getirildiyi üçün bəzilərinin qiymətində artım olur. Əczaçılar bu halı manatın məzənnəsində dollara nisbetdə ucuzaşlaşmanın olması ilə əsaslandırlar. Bildirdilər ki, dollar manata nisbetdə bahalaşarsa bəzi dərmanların qiymətində yenə artım olacaq... Onu da qeyd edək ki, istehlakçılar dərman alarkən qiymətlərə diqqət yetirməyi,

□ Ali RAİS

□ Fotolar müəllifindir

N 186 (6800) 9 sentyabr 2017

Təxminən 1 ay sonra regionum ən böyük nəqliyyat dehlizi olan Bakı-Tiflis-Qarsın (BTQ) dəmir yolu xəttinin açılışı baş tutacaq. Sentyabrın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, denizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze son dəfə dəmir yoluunu sınadın keçirəcəklər. Oktyabrın 15-də isə 3 ölkənin dövlət başçlarının iştirakı ilə Axalkalakida təntənəli açılış töreni olacaq.

Yolun təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. BTQ Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan kəmərindən sonra regionun en böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önemlidir. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dehlizlərinə və Türkiyəyə birbaşa gedisi eldə edəcək, bir günə Qarsa, iki gün yarıma İstanbulla getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gelirinin 50 mln. dollar olacağı proqnozlaşdırılır. Neft gəlirlərinin azaldığı bir dönmədə bu layihə Azərbaycan büdcəsinin yeni “qan damarı” ola bilər.

Layihə gündəmə gələndən erməni lobisi dövlətin aparıcı ölkələrinin hökumətləri və bəy-nexalq qurumları ilə danışıqlar apararaq regionda Ermənistənin iştirakı olmayan ikinci nəhəng transmilli projenin qarşısını alma-ğı çalışıb. Müəyyən dönmədə buna nail də olublar. Ancaq sonradan Azerbaycan ermənilərin bu iradəsini qırıb və BTQ-nın dünya ticarətinin gelişməsi üçün önemli faktor olduğunu sübut edə bilib

Layiheni yubadan daha bir səbəb isə Gürcüstandakı həkimiyət dəyişikliyidir. Ölkenin tranzit imkanlarını dəyərləndirməyi bacaran eks-prezident Mihail Saakaşvili BTC kimi BTQ-nin de reallaşması üçün bütün mümkün imkanları səfərber edib. Ancaq beynəlxalq basaq projenin onun dönenində ger-

cəkləşməsini mümkünsüz edib. Saakaşviliyə qalib gələn "Gürcü arzusu" isə son zamanlaradək bu məsələyə o qədər isti baxmayıb. Artıq ikinci dönenini yaşayın iqtidarı Saakaşvilinin başlatdığı bir çox nəhəng layihələr kimi Bakı-Tiflis-Qars dəmir yol xətti-nin tikintisini de ikinci plana atıb. Ancaq zaman bu projenin Gürcüstan üçün nə qədər vacib olduğunu sübut edib. Təbii sərvətləri yox dərəcəsində olan ölkənin dövlət bütçəsinin əsas gəlirləri turizm sektorundan və BTC-dəndir. BTC kimi BTQ de ölkənin tranzit imkanlarını də-yərləndirmək üçün gözəl fürsət-dir. Birincisi, tikinti işlərinin aparılması üçün Azərbaycan Gürcüstana 10 ildə cəmi 1-5 faizle 775 milyon dollar kredit verib. Müqavilə şərtlərinə görə hełe kreditin ödənmə müddəti de baslamayıb. Yəni Tiflisin 10 ildir

başlamayıb. Yeni Timur 10 ilini bu vəsaiti fərqli istiqamətlər üzrə deyərləndirmək şansı var. Bundan başqa, Azərbaycan tikinti prosesində Gürcüstana illerdir əlavə dəyer vergisi ödəyir, üstəlik 1000-dən çox Gürcüstan vətəndaşı işlə təmin olunur. Dəmir yolu işə düşdükden sonra isə Bakı gəlirinin 20 faizini tranzit haqqı olaraq Tiflisə verəcək. Bir neçə il önce BTQ-ni ölkə üçün önəmsiz sayan hakimiyət təmsililəri bu gün layihəni Gürcüstanın iqtisadi gücünü artıracaq əsas faktorlar sırasına aid edir-



kalakidən yükleri həm dəmir, həm də avtomobil yolu ilə Türkiyəyə daşımış mümkündür. Axalkalaki stansiyasının bir özəlliyi de var. Burada domkran bütün qatar seksiyasını bir həmlik ilə yuxarı qaldırıclarıq, xüsusi qurğu qatarlarının enli yollar üçün olan təkərlərini çıxarıb onları na zik tekərlərlə əvəz edəcək. Məsələ burasındadır ki, Türkiyədə dəmir yolu Avropa standartları ilə qurulub. Bu standartlardan reisler buradakı xətlərdən ensizdir. Çıxış yolu kimi, Axalkalakidə qatarların "ayaqqabı" dəyişməsi məqbul görüldü. Stansiyada bu iş bir neçə dəqiqə içərisində görüləcək".

ATEF-in toplantısı başlayırmış
Qəhrəman bəyi heyəti ilə
baş-başa qoyub “olay yerinə”
yəni Axalkalaki stansiyasına və

yə tərəfdən görünən işq mistik ovqat yaradır. Haçalanın dağ, zülmət qaranlığı yaranışq... İrelilikcə, sənki Ergenekon dastanına düşürük. Bir Boz qurd salamı vermedən buralardan necə keçəsən?

Tunelden ayrılib 25 km aralı-
dakı Axalkalaki stansiyasına gə-
lirik. Artıq Qəhrəman Əsədov da
burdadır. Toplantı bitib. Bizi ma-
raqalandıran bir sual da var. Bu
yol sərnişin qatarlarına nə za-
man açılacaq? "Sərnişin qatarı
İsveçre zavoduna sıfırış verilib.
Bildiyimə görə, yaxın zamanlar-
da hazır olacaq. Ancaq hələlik
sərnişin daşımı qrafiki ilə bağlı
qərar yoxdur. Bu yol əsasən yük
daşımaları üçün münasibdir. Dü-
şünün ki, Çindən çıxan yük 14-18
gün içincə Avropada olacaq. Bu-
na qədər yükler 60 güne daşınır-

Ermənilər üçün ikinci göz dağı - BTQ gələn ay işe düşür

Neft gəlirlərinin azaldığı bir dönəmdə bu layihə Azərbaycan büdcəsi üçün yeni “qan damarı” olacaq

dincə 2 aya yaxın çəkən leysanı, səli əşkik olmayan yaza yollar yaxşı davam getirir. Mükəmməl drenaj sistemi yolu çökməkdən qoruyur. Yerlilər deyir ki, bu yol çəkilənə qədər payızdan yaza qədər ərazi keçilməz olub, aralarında xeyli məsaflə olan kəndlərin bir-biri ilə əlaqəsi kəsilib, "sivil dünyaya" çıxış təbiətin insafına qalıb. İndi artıq bölgənin yol problemi yoxdur. Gürcüstanla Türkiyə arasında Qars sərhəd-keçidi məntəqəsinin yaradılması isə yolu oneminin artırır. Təkcə Türkiyəyə deyil, Naxçıvana gedən-gələn yüklerin bir hissəsi də bu yolla daşınır.

Dəmər yolu dağ yamacları ilə Bakı-Tiflis-Ceyhanla paralel çəkilib. Uzaqdan dağların belinə dolanan BTC-ni seçmək çətin olsa da BTQ-nin elektrik dırəkləri marşrutun necə davam etdiyini aydın göstərir. İrlilədikcə bir ne-

çə yerde çağdaş elektrik yarımsısiyaları görünür. Elə bələdçimiz də Bakı-Tiflis-Qarsın “qan damarlarının” - elektrik təchizatının yaradılmasını həyata keçirən ATEF şirkətinin Gürcüstan bölməsinin direktoru Qəhrəman Əsədovdur. Qəhrəman bəy Axalkalakiyə son tamamlama işlərini təhvil almaq üçün gedir. Bütün tikiñti heyəti bir neçə gün sonra Azərbaycan Dəmir Yollarının rəhbəri Cavid Qurbanovun

nın yanında Cavid Qurbanovun rəhbərliyi ilə Tiflisdə keçiriləcək toplantı hazırlaşır. Q.Əsədov deyir ki, prosesi tam nəzərdə saxlayan və hər gün şəxsən tətin etdiyi məsul şəxslərdən hesabat tələb edən C.Qurbanovun heç bir suali açıq qala bilməz: "Bu yolum tikintisi də sübut etdi ki, rəhbər şəxslərin işgüzarlığı, yüksək məsuliyyət hissi olmadan nə-həng layihələri həyata keçirmək mümkün deyil. Cavid Qurbanovun tələbkarlığı bütün komanda-ya təsir edir. Hər kəs dərk edir ki, vəzifəsini, öhdəliyini ayrılan za-

mələdir".

Q.Əsədov yolun çəkilmə prosesində işləyən fehələləri əşqəhrəman adlandırır: "Burada qış o qədər sərt olur ki, bəzən insan açıq havada danışmağa çətinlik çəkir, neinki işləməyə. Bu qış temperatur mənfi 47 dərəcəyə qədər endi. Təbii, bu, işin süritüne təsir edir. Amma bütün işləri deyilən zamanda yekunlaşdırıq. Bütün yarımtansiyalar tikiilib, birçə düymə ilə işa düşməyə hazırlıdır. Regionda ikinci belə modern dəmir yol sistemi yoxdur. Ağır dağılıq şəraitdə ən son texnologiyalar olmadan keçinmək mümkün deyil. Bütün sistem avtomatlaşdırılıb. Yolun hər hansı hissəsində nasazlıq olarsa sistem dərhal onu müəyyən edir, aradan qaldırmaq üçün səfərbər olur, alternativ elektrik təchizatı işe düşür".

Axalkalakide, ATEF-in qərargahındayıq. Qəhrəman Əsədovun "səhra kabinetin" ndə söhbətimizə göz yaşı kimi təmiz bulaqların suyundan hazırlanmış şayın müşayiəti ilə nəqliyyat sisteminin mürəkkəb sxemini incələyə-inceleyə davam edirik: "Yol birxətti çekilib. Amma hər 15-20 km-dən bir stansiyalar qurulub, onların bir neçə köməkçi yolları var. Qarşidan qatar gelirsə, yüksək istiqamətdə hərəkət edən qatarlar stansiyada elave reislərin vasitəsilə bir-birinə yol verəcək. Axalkalakidəki stansiyaya isə keçmiş post-sovet məkanında en modern stansiyalar dandır. Burada sistem tam avtomatlaşdırılıb. Qatarların əsas dayanağı yeri de Axalkalakıdır. Yükləmə burada boşaldılacaq. Nəhəng anbar da artıq hazırdır. Elə yük-lər ola bilər ki, onlar buradan quyu yolu ilə daşınacaq. Stansiyaya aparan yol yaxınlıqdağı Qars-sərhəd-keçid məntəqəsinə aparılan yolla birləşdirilib. Yəni Axal-

yolunun en çetin hissesine - Gürçüstanla Türkiye'ni birleşdirenl 3 kilometreklik tunel e yol alırıq. Sürücümüz əraziyə bələd olmadığını dan bir də gözümüzü Qars quruluş yolu sərhəd-kecid məntəqəsində açırıq. Dünyanın en gözəl iki bayraqından birinə - Türkiye bayrağına, "nazlı hilala" salam verib geri qayıdırıq. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən başqa heç yerde insan gözü dəymir. Kəndlər o qədər uzaq görünen ki... Evlər yay gecəsində semadakı ulduz topalarına benzəyir. Əlçatmaz... Bir anlıq özünü dünyanın qurtaracağında hissedirsin.

Geri dönüşde diqqətimi zümrüd gölərin, kəndlərin adları çəkir - Pərvanə, Qırx bulaq, Qoşbulaq.. Görünür, gözdən uzaq olduğum üçün gürcüler hələlik bədilər, bədilər, bədilər..

dır. Bu, təxminən 4 dəfə artıq zaman qazanmaqdır. Zaman iqtisadiyyat üçün son dərəcə önemli faktordur. Təbii, sərnişin qatarlarına da maraq olacaq. Bakıdan Türkiyənin böyük şəhərlərinə yol 2 sutka davam edəcək. Bakı-Tiflis 12 saatdır, Tiflis-Axalkalaki 5 saat, Kars Türkiyənin doğusundadır, böyük şəhərlərə uzaqdır. Uzaqlıq zaman alacaq. Gürcüstan arazisində yoluñ dağ massivində yerləşməsi də vaxtı uzaadir. Ele dağ yamacları var orada qatarların sürəti saatda 10-15 km olacaq. Orta sürət isə saatda 60-70 km-dir. BTK-nın yük daşımaya gücü ilde 10 milyon tondur. Hələlik ilde 3-5 milyon tonluq sıfariş olacağı proqnozlaşdırılır. İlk sıfarişi ölkələr Qazaxıstan ve Çindi" - deyə Q.Əsədov məlumat verdi.

Tunelin ərazisində diqqətini
mizi çəkən bir məqam elektrik
direklərinin quraşdırılmaması,
kontakteşəbəkənin olmaması idi.
Q.Əsədov deyir ki, Türkiyəye
qədər qatarlar elektrovozla çeki-
ləcək, Axalkalakidə qatarları
təhvil alan Türkiyə tərəf yola tep-
lovozla davam edəcək. Ankara
yolun elektrikləşdirilməsini
2018-ci ilin mart-iyun aylarında
nəzərdə tutub. ATEF Türkiyənin
sifarişi olarsa bu işi də görməyə

BTQ-nin dünya ticareti üçün çəkici tərəfi həm də təhlükəsizlidir. Hər 3 ölkə bu məsələyə xüsusi önem verir. BTC kimi BTQ-ni de Gürcüstan ərazisində Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi müdafiə dəstələri qoruyacaq.

Dönüşde yolu BTQ ile haqqında aldığım saysız bilgileri inceləməklə keçirirəm. Böyük layihədir, çətin işdir. Əsas odur başardıq. Vətənə, millətə, insanlığa xeyirli olsun.

Aygün MURADXANLI
 Bakı-Tiflis-Axalkalakı



Mina üçün ayrılan pul

Elşad PASASOY
epashasoy@yahoo.com

Bir gündə okeanın o tayından gələn iki xəbər diqqətimi çəkdi. Birinci xəbər bu id ki, ABŞ Kongresinin xarici yardım komisi Dağılıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmamasına dair təşəbbüs dəstekleyib. Bu təşəbbüs konqresmen Devid Valadaon məxsusdur. Bu yazı dərc olunan saatlarda yəqin ki, təşəbbüs səsvermə ilə qəbul olunacaq.

Gələn ikinci xəbərə beləydi: sentyabrın 7-də ABŞ senatoru Dik Durbin belə bir təşəbbüsə çıxış edib ki, "Turan" İnfomasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. Yəni onlar ABŞ-a buraxılmasın. Artıq Durbin bununla bağlı sənədi Senata təqdim edib.

Fərqli diqqət edirsinizmi? Həm birinci, həm də ikinci xəbər ermənilərin xeyrinədir. Şübə yoxdur ki, hər iki məsələnin reallaşması, sənədlərin qəbulu üçün erməni lobbisi xeyli çalışıb. Ona da şübhə yoxdur ki, Devid Valadaon ermənilərin qara gözünə aşiq olduğu üçün Qarabağ separatçılara daha 1,5 milyon vəsait ayrılmamasını istəmir. Heç şübhəsiz ki, onun özüne də Amerika erməniləri milli komitəsi "görüm-baxım" edib ki, belə canfeşanlıq edir. Təbii ki, tekce ona yox, Konqresdəki digər erməni dostlarına da...

İndi durub Azərbaycanı lobbi fəaliyyətinə görə pullar xərcləməkdə ittiham edirlər. Əslində ermənilərin dostları şəntajla Azərbaycanın dostlarını kənarlaşdırmaq isteyir. Bundan sonra Azərbaycanın haqqını müdafiə edən olmasın deyə, çalışırlar.

Təbii ki, gərək bizim rəsmilər və rəsmi qurumlar ermənilərin elinə göydəndüşmə bir fırsat verməyəydi. Yəni bir çox ziyalılar, siyasetçilər, hətta keçmiş prezident Ayaz Mütləlibov da deyir ki, vergi pozuntuları olsa belə, bununla bağlı anlaşmaları həbs qətimkan tədbiri qəbul etmədən də həyata keçirmək olardı. Hər kəs əmindir ki, bu həbs 30-40 minlik vergi pulunu geri qaytaracaqsa da, geniş planda Azərbaycan dövlətinin imicini zədələyəcək.

Nece ki, ermənilər və ermənipərestlər "sevincden qaranlıqla oynayır", okeanın o tayında Azərbaycana qarşı sanksiya qərarının qəbulu üçün hərəkətə keçiblər. Azərbaycan düşmənlərinin bütün planlarını alt-üst etmək üçünsə birçə qərar yetər...

Ermənistən rəsmilərdən biri bu günlərdə qəribə anonsla çıxış etdi. Dedi ki, Qarabağla bağlı çox ciddi hadisələr gözlenir. Bu hadisələr nədən ibarət ola bilər, açıqlanır. Lakin müşahidələr onu deyir ki, indiki situasiyada Qarabağla bağlı Azərbaycanın milli maraqlarına cavab verən qərarın qəbulu gözlənilir.

Nə olsun ki, Rusiya və NATO generalları Bakıda Qarabağdan danışır. Bu iki qütbün təmsilciliarı arasındakı "soyuq müharibə"ni aradan qaldırmadan Qarabağın çözümüne ciddi vaxt ayırmayacaq.

Nə olsun ki, ATƏT Parlament Assambleyasının (PA) sədri Kristin Muttonen Bakıya gəlib. İndiyədək ATƏT-in nə qədər sədri, neçə həmsədri Bakıya gəldi, getdi, nə dəyişdi? Heç nə. Beynəlxalq təşkilatlar, aparıcı paytaxtlar Qarabağ səhətləri ilə, sadəcə, vaxt öldürürler. Öldürürlər ki, ermənilər öz işini görmüs.

İllərdə qanunsuz olaraq Dağılıq Qarabağın inzibati ərazisində minaların təmizlənməsi ilə məşğul olan Britaniyanın HALO Trust təşkilatı 88 faiz ərazisinin minaldardan təmizləndiyini, daha 8 milyon lazımlı olduğunu deyib. Pullar İrəvan yolu ilə bura axıb, Bakının vasitəsi və izni ilə yox! Üstəlik, təmizlənən ərazilər Suriyadan köyürən ermənilərin ixtiyarına verilir, Laçında su kəməri çəkilir, Kəlbəcərdə su zavodu tikilir ki, erməni artısın, töresin, Azərbaycanın boğazına çökəsün.

Bu 3 milyardlıq korrupsiya səhəbəti var ha, ermənilər ondan da mahircəsinə istifadə etməkdəirlər. Hətta absurdca-sına iddia edirlər ki, Bakı Ramil Səfərovun azadlığı müqabilində Macaristan hökumətinə 7 milyon verib. Silah satışı ilə məşğul olan İsraili de Bakı ilə əlaqələrdə şəntaj edirlər, Moskvani da. Ermənilər dünya çapında şəntaj siyasetinə keçib, Bakını təkləmk üçün elindən gələni edirlər ki, AŞ PA-da, BMT Baş Assambleyasında desinler Azərbaycanın insanların həbs olunduğu, korrupsiyaçı ölkədir, Qarabağ erməniləri bu ölkənin tərkibində yaşaya bilməz.

Hələ gec deyil. Toparlanmaq lazımdır. "907" hələ də bəşimiz üstündə "Domokl qılıncı" kimi asılıb. Senatdan məmurlara qarşı sanksiya qərarı da gəlsə, bu, ölkəmizə problem yaradacaq, təkcə məmurlara yox. Belə qərarlar bizim Qarabağa uzanan yolumuzda basdırılan minalardır...

Ermenilər pul dilənib minaları təmizlədiyi halda, biz ni-yə öz yolumuza mina basdırıq?

Azərbaycanlı alim Lütfi Zadənin artıq ölkəmizdə dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə neşin ölkəyə getiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

Qafqazinfo.az saytının əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı gözlənilməz və həqiqət dolo olub. Sayt yazarı ki, Akif Əli məsələ ilə bağlı aşağıdakıları bildirib: "Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanıram. O findiqbaş kişi məni maraqlandırırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayıñ. Yaxşı şeylər danişaq ki, günümüz yaxşı keçsin".

Akif Əlinin bu açıqlaması qısa zamanda ölkə ictimaiyyətdən səs-küye səbəb olub. Sosial şəbəkələrdə yuxarıda səsləndirdiyi fikirlərə görə Akif Əli sərt şəkildə qızılırlıb. Lakin buna bax-

mayaraq onun Lütfi Zadə ilə bağlı növbəti açıqlaması da üzr xarakterli yox, əvvəlki fikirlərdən daha da sərt olub. Belə ki, A.Əli yeniyag saytına bildirib: "O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimse kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görün nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir".


Lakin sonradan həm sade vətəndaşlar, həm də ictimai şəxslər tərəfindən yazılın çoxsaylı qınaqlar-dan sonra Akif Əli sosial şəbəkədə status yazaraq, üzr istəyib və Lütfi Zadəni böyük alim adlandırıb: "Əger yerine düşməyen, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!", - deyə o, bilidir.

Onu da qeyd edək ki, ölkə başçısı İlham Əliyev sentyabrın 7-də Lütfi Zadənin vəfati ilə əlaqədar nek-

roloq imzalayıb. Nekroloq- maq ədəb qaydalarına da-deyilir: "Azərbaycanın ha çox uyğundur. İkincisi elmi ictimaiyyətinə ağır itki isə ölkənin birinci prezidenti üz vermişdir. Görkəmlə nekroloq imzalayıb, böyük alim, ABŞ-in Kaliforniya bir alime dəyər verib. Belə Universitetinin professoru, Yumşaq Hesablamalar üz-(cxır ki, Azərbaycanın bütün dövlət xadimləri bir findiq- başa dəyər verib? Yaxud da gərəksiz, lazımsız ada-ri büyütür. Elmdə, sənətdə, ədə-Elmələr Akademiyasının fəx-riyyatda fayda getirməkdir. Lütfi Zadə elə aldığı mükafatlarla, obrazı ilə Azərbaycanı çiynində daşıyan şəxsiyyətdir. Biz Rostropoviçə ona görə dəyər verirdik ki,

Lütfi Zadəni aşağılayan Akif Əli sərt qınaqına tufş gəldi

Fazıl Mustafa: "Ziyalıya yaraşmayan, tərbiyədən kənar bir hərəkətdir..."



Lütfi Zadə



Akif Əli

baycan diaspor təşkilatları-ağılı düşünməkmi iddiasının fəxri sədri Lütfi Zadə dir? Azərbaycanın dövlət (Lütfi Rəhim oğlu Ələs- rəsmiləri anlayırlar ki, bu gərzadə) 2017-ci il ad, Azərbaycan üçün sentyabrın 6-da ömrünün brenddir. Bu adın elə Azə-

97-ci ilində vəfat etmişdir". Bakıda doğulmuşdu. Dəyər verirlər ki, onun Azərbaycanla bağlılığı ölkəmizin ta-

nınmasında çox vacib məsəlidir".

Deputat bildirib ki, Lütfi Zadəni Fəxri Xiyabanda, yüksək seviyyəli dövlət tö-

rəni ilə dəfn etmək lazımdır:

"Onun böyük, layiqli qiymətini vermək lazımdır. Hər bir Bakıya gələn insana da göstərməliyik ki, azərbaycanlı budur. Bu cür dahi insanlar yetişdirən bir xalqıq. Bunu təbliğ etmək lazımdır. Tərbiyənin, ədəbin nə oldu-

ğuunu bilməyən insanların hətta dünyaya töhfə verən xarici alımı belə söyməsi məntiqsizdir. Hansısa ax-

maq yehudiləri sevmədiyinə görə Eynsteini söyə bilər. Bu axmağa görə, Eynsteine dəyər verilməyəcək ki?

Ona dəyər bəşər elminə verdiklərinə görə götürülür. Milli mənsubiyyətinə verilən dəyər kimi göstərilər. Əgər

Akif Əli belə bir açıqlamayı həqiqət veribə, bu, bütün hallarda insanın ağılı ilə bağlı problemlər yaşadığının gö-rüntüsü ola bilər. Normal düz-nənən insan belə bir ifadə iş-lətməz".

□ **Əli RƏİS**

"Baxış bucağı"

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun adı etrafında yenə də mətbuat müzakirələri gedir. Bəzi mənbələrin iddiasına görə, eks-prezident və tərəfdarları yenidən revanş götürüb və 2018-ci ilə hazırlaşırlar. Hətta Ayaz Mütəllibovun baş nazir olacağı barədə məlumatlar var. Keçmiş prezident artıq bu barədə qisə təkziblə kifayətləndirdi üçün biz "Yeni Müsavat" olaraq ondan digər aktual məsələlərə də münasibət öyrənmək qəramı gəldik.

- *Ayaz müəllim, Azərbaycan və Ermənistanın dini liderlərinin görüşündən sonra Qarabağla bağlı hansısa pozitiv addımların atılacağını gözləməyə dəyərmi?*

- (sualı sualla cavab verir)

Şeyxüllislam məger indiyedək Qareginin görüşməyi? İndiki situasiya da əvvəlkilərdən heç nə ilə fərqlənmir. Protokol üçün bir-iki söz deyilecek. Ancaq hansısa irəliləyiş gözləmək mümkün deyil.

- *Yəni deyirsiniz siyasetçilərin uğur əldə edə bilmədiyi halda, dini liderlərin hansısa uğuru mümkün-süzdür, eləmi?*

- Bəli. Çünkü bu, artıq beynəlxalq miqyaslı bir problemdir və çalışmalara baxmayaq, bu vaxta qədər öz həllini tapmayıb. Ona görə də mən belə görüşlərə də ümidi bəsləmirməm.

- *Necə bilirsiniz, Rusyanın marağı nadən ibarətdir ki, belə əhəmiyyətsiz görüşlərin təşəbbüskarı qismində çıxış edir?*

- Sadəcə növbətçi görüşdürü, protokol mənasında. Çünkü Rusyanın özü də bu məsələnin həll yolunu tapa bilmir, iki daş arasında - Azərbaycanla Ermənistən arası qalıb. Ruslar istərdilər ki, masa arxasında görüşün nəticəsində iki ölkə rəhbərliyi görüşüb bir qərara gəlsinlər. Ancaq problem keçmiş sovet məkanından kənara çıxbı.

- *Bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov qarıbə görünə də, Qarabağ məsələsinin həll olunmamasına görə Qəribi günahlandırı. Ancaq bu faktdır ki, postsovet məkanındaki münaqişələrdə gərginliyi tətküləyən Kreml olub. Razılışırızmı?*

- Yox. O cür də demək olma. Rəvayetə görə, o şəkildə deyile biler, ancaq həqiqətdə belə deyil. Vaxtile Rusyanın məsələni həll etməye imkanı var idi. Məsələn, Qorbaçovla danışdıq, onun əmri ilə Çaykənd əməliyyatını keçirdik. Heç olmasa, indi Çaykəndin özündə və bəzi digər kəndlərdə Azərbaycan qacqınları yaşayır. Dediymən odur ki, ruslarla səhbat aparmaq qabiliyyəti də olmalıdır. Sadəcə, onların maraqları var. Sən onların maraqlarına yiye dursan, onlar da sənin marağına yiye durar. Bunu da biz Çaykənd əməliyyatında göstərdik. Biz o ucqar kəndləri özümüz, texnika-sız-zadsız yaraqlılardan xilas

edə bilərdikmi? Yox. Ordunun vasitəsilə etdik.

- *Sözünüzdən belə çoxmurmı ki, sonrakı proseslərdə Rusiya ordusunun Azərbaycan'dan çıxarılmasını sinirə bilmədiyi üçün Azərbaycan ərazilərinin işgalində ermənilər daha ciddi dəstək verdi?*

- Bu cür məsələlər məxfi qalır. Ona görə konkret nəsə demək mümkün deyil. Ancaq hər kəsin öz niyyəti var, niyyət baş tutmayanda inciklik də emələ gəlir.

oldu, Ağdərəyə Ermənistandan ikinci yol açıldı. Bütün bunların qarşılığında təklif olunur ki, Azərbaycan ordusu Ermənistən presidentinin vertolyotunu vura bilər. Zamanında Ermənistən elə sizin komanda üzvlərini daşıyan vertolyotu Qarakənd səmasında vurmuşdu. Bu gün Bakı belə bir addım ata bilərmi?

- İndiki zamanda mən vəziyyəti o seviyyəyə qaldırmaqdan imtina edərdim, bu variantı getməzdim. Bu, xeyir veren

mülki şəxslərə, artistlərə irad tuturraq, digər tərəfdən də siyasiler vəziyyətdən sui-istifadə edərək Azərbaycan tərəfini qıcıqlandırırlar. Biz də dözmələ olurraq. Büyük siyasetdə dözmək lazımlı gəlir, bu da bir aletdir.

- *Bələ görünür ki, Rusyanın Azərbaycan qarşısında qoyduğu şərtlər hələ də qüvvədədir. Yəni Bakı Moskvadan layihələrində yer almaqla hansısa rayonların boşaldılmasına nail ola bilər?*

ki, 2018-ci il president seçkilərindən sonra Ayaz Mütəllibov baş nazir postuna gətiriləcək və artıq tərəfdarları bununla bağlı hərəkətə keçib. Siz bununla bağlı mətbuata verdiyiniz qısa açıqlamadan əlavə nə deyə bilərsiniz?

- Men fikrimi dedim. Bunlar əsəssiz söz-söhbetlərdir.

- *Tərəfdarlarınızdan sizinlə görüşüb, bu barədə təklif edənlər olubmu? Yaxud iq-tidər düşərgəsindən...*

- Yox, siz ne danışırsınız?

lin, bizimlə əməkdaşlıq edin, sonra hər şeyi unudurlar. Azərbaycanın hansı günü var ki, bu vaxta qədər 907-ci əlavəni ləğv etmirlər, yaxud bizi humanitar yardımıldardan məhrum edirlər?

- *Ermənistən Qarabağda məskunlaşmanı davam etdirir, layihələr həyata keçirir. Bütün bunlar isə Azərbaycanı mühabibəyə təhrik etməkdər.*

- Təbii ki, bizi vadar edirlər. Hansısa alternativ tədbirlərə

"Mən usaq-zad deyiləm ki..."

Ayaz Mütəllibov: "Bizimkiler yaxşı cavab veriblər"



"Prosesləri izləyirsən, bilmirsən kimə inanasan, kimin arxasında gedəsən, kimin məsləhəti ilə oturub-durasan"

- *Ayaz müəllim, bu gün Ermənistən birmənalı şəkildə Rusyanın himayəsinə siğnib. Hətta NATO ilə planlaşdırılan hərbi təlimlərdən də son anda imtina edərək Rusyanın hərbi təlimlərinə qatıldı. Nə baş verdi?*

- Başa salıldılar da.

- *Soċċi?*

- Bəli.

- *İrəvan doğrudan Qarbyönümlü kurs yürütmək istəyirdi, yoxsa sadəcə Rusyanı santaj maqsadılı manevidi?*

- Şəntaj mənasında qiyətməldərmişək olar.

- *Qarabağ separatçıları növbəti "prezident seçkisi"ni rəsmiləşdirildilər, "inqurasiya" adlı şou düzənləndi, ondan avval "müstəqillik günü" qeyd olundu. Buna Bakının cavabı nə olmalıdır?*

- Nə deyim vallah.

- *Har halda sizin böyük tərəbəniz var. Cavabınız olmamış deyil. Serj Sərkisyanın Qarabağa növbəti səfəri*

eməliyyat olmayıcaq. Siyasi addımlar atılmalı, siyasi mənə daşıyan danışçılar aparılmalıdır.

- *Növbəti danışçılar ərafəsində Ermənistən yenə də saymazlıq və həyəsizliq nümayiş etdirirəsə, onda necə?*

- Ermənistən Rusiyaya isinad edərək bu addımları atır. Oyundur da. Əger Rusiya deyibse ki, NATO ilə birgə təlimləri ixtisara salın, bunlar da qarşılığında deyirlər siz də bizi imkan yaradın, Qarabağda gediş-gəliş olsun. Yəni alver kimi şeydir.

- *Sərkisiyan, Karapetyan, Nalbəndyan istədikləri vaxt Qarabağa galib-gedirlər, biz də müsahidə edirik. Azərbaycan nə vaxta qədər bu prosesə seyrə qalmalıdır? Deyirsiniz, kəskin cavab Azərbaycana başağrısı gətirər?*

- Mən konkret olaraq bu barədə heç nə deyə bilmərəm, çünki ali rəhbərliyin işidir. Ancaq o da var ki, biz bir tərəfdən

- Bəli. Ümumiyyətlə, dünyada gedən proseslər çox ciddidir. Birmənalı olaraq nəyiə xarakterizə etmək mümkün deyil.

- *Son vaxtlar erməni asilli Sergey Lavrovun XİN rəhbəri vəzifəsindən azad olunacağı barədə xəbərlər yayılır. Bu baş versə, Moskva Qarabağla bağlı siyasetini dəyişə bilərmi?*

- Ola bilər.

- *Ayaz müəllim, Qərb mediasında Azərbaycanla bağlı materialıların dərci ətrafında yeni işləmələr olub mu?*

- Mənim Corc Sorosa inamı yoxdur. Bütün postsovet ölkələrində baş verən engellərin müəllifi odur. Azərbaycana qarşı onun münasibəti nümayışkarane şəkildə mənfidir. İndi bunlar meydana çıxıbsa, yəqin yenə nə isə var. Təzyiq mənasında... Çünkü artıq Corc Soros Qərbin özündə də ifşa olunub. Bizimkiler yaxşı cavab veriblər.

- *Azərbaycanı korrupsiyada günahlandırıblar. Bu ittihamlar haqda nə deyə bilərsiniz?*

- Geniş mənada elə Soros özü korruptioner adamdır. Elə o pulun gücünə siyasetlə məşqələr olur. Deyilir ki, guya bu, ermənilərin işidir. Ancaq mən inanıram ki, belədir. Yəqin Qərbin maraqları var. Çünkü Qərb də istəyir bütün münəqşələrdə sözü keçsin, rəyi olsun. Bu mənada Soros yenə meydana düşüb. Qərbin niyyətləri var və böyük siyasetdə bu, təbiidir, olmalıdır.

- *Bələ demək olarmı ki, Azərbaycan uğrunda həm Qərb, həm də Rusyanın mübarizəsi başlayıb?*

- Ola bilər.

- *Bu günlərdə rezonans doğuran bir məlumat da sizinlə bağlı idi. Mətbuat yazdı*

Mən usaq-zad deyiləm ki. Elə şey yoxdur.

- *Yəni artıq sizin heç bir kürsüyə iddiyanız yoxdur?*

- Yox, yoxdur. Mən bunu dəfələrlə demişəm, yenə deyirəm. İndi nə olub, bu haqda danışınan canına velvelə düşüb? Bunlar gülünç məsələlərdir. Ayaz Mütəllibova siyaset, yaxud vətəne xidmət haramdır? Mən heç ondan da danışırıam. Kimse nəse deyib, indi deyirlər gel buna cavab ver. Çox qəribə məsələdir.

- *Bir ara keçmiş tərəfdarı-nız Hacı Əbdül də sizi möhkəm təqnid etdi?*

- Mən buna normal baxıram. Siyasetdən də (gülür).

- *Dediklərinizdən belə çıxır ki, keçmiş müttəfiqlərinizdən, müdafıçılarınızdən heç kəs sizinlə görüşmür?*

- Yox, yox. Mənəm, ailəmdir, bir də internet. Lazım gələndə xəbərləri oxuyram.

- *Sentyabrın ikinci yarısında Qarabağla bağlı daha bir görüş BMT Baş Assambleyasında olacaq. Həmin görüşdən nə gözləmək olar?*

- Söyü doğrusu, heç nə gözləmirəm. Bilirsizniz, naməlum dünya formalılaşdır. Prosesləri izləyirsən, bilmirsə kimə inanasan, kimin arxasında gedəsən, kimin məsləhəti ilə oturub-durasan. Böyük ölkələrin rəhbərləri, vallah, herdən özlərini usaq kimi aparırlar.

- *Bu günlərdə ABŞ Kongresinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan 907-ci düzəliş yenidən gündəmə gəlib. Siz də o fikirdəsinizi ki, o zaman sanksiyalar Ermənistana qarşı olsayıdı, ərazilər işğaldən azad olunur, münəqşə həllini tapardı?*

- Əlbət. Onu da demək lazımdır ki, Azərbaycanın mövqeyinin dəsteklənməsi məsələsində bu vaxta qədər Qərbin rolü olmayıb. Bunlar belədirler də, çağırırlar ki, gə-

hazırlı işlərini aparmalıyıq.

- *Alternativlərdən biri kimi Türkiye-Azərbaycan hərbi müttəfiqliyindən danışır. Siz bu barədə nə fikirdəsiniz?*

- Türkiyənin özünün də vəziyyəti o qədər rahat deyil, Türkiyədə problemlər var. İndi Türkiye Qarabağ mövzusunu hansı dərəcədə müzakirə edə bilər, mən bunu deyə bilmərem. Çünkü ermənilərlə də türklər arasında siyasi nöqtəyi-nezərdən hərdənbir anlaşmalar baş verir. Amma köklü surətdə mən güman etmərim ki, Türkiye Ermənistana heç olmasa dildə hücum etsin. Ehitiyatla yanaşırlar. Çünkü Ermənistən nəyi vardırsa, nəyi yoxdursa da, lobbiçilikdə bunlar ustadırlar, xüsusilə də Qərbdə. Bundan da çox səməreli şəkildə istifadə edirlər. Ele ABŞ Konqresinin özündə.

- *Bir məsələyə də münasibət bildirməyinizi istərdim. Mehman Əliyev "Turan" İnformasiya Agentliyini hələ sizin hakimiyətdə olduğunuz illərdə yaratmışdı. Bir müdəddə əvvəl onun həbs edilməsinə necə qarşıladınız? Mehman Əliyevi necə tanıyrınsınız, nə vaxtsa təməsda olmuşsunuzmu?*

- Yox, nə o zaman, nə ondan sonra mən bu adamla heç vaxt görüşməmişəm. Heç telefon vasitəsilə də əlaqəmiz olmayıb. Mən ümumiyyətlə, həbsə fərqli baxıram. Həbs son qərarının iki tərəfi olur: xeyli, xeyirsiz. Mən güman edirəm ki, bu məsələdə araşdırılmalar gedəcək. Eşitdiyime görə, Qərb onu dəstəkləyir, müəyyən addımlar atırlar. Ona görə də məsələni o seviyyəyə çatdırmaq olmaz.

- *Yəni məsələni daxildə həll etmək lazımdır?*

- Hə də. Həbssiz də araşdırılmalar aparmaq olar... □ Elşad PAŞASOV



26 keçi

Zamin HACI
 zaminhaci@gmail.com

Bu yaxında kənd təsərrüfatının inkişafından yazımdı. Aqrar sektorümüzda tərəqqi tapan sahələrdən biri də suç keçilərinin sayının çoxalmasıdır. DSK-nin (Dövlət Səxətkarlıq Komitəsi) hesablamalarına görə hazırda ölkəmizdə adambaşına azı 4 suç keçisi düşür. Yəni hər 5 nəfərdən dördü suç keçisidir. İnanılmaz, analoquz inkişafdır.

Sözgəliyi, bu suç keçisi, günah çəpişi (ruslar "kazyol otpuşşeniya" deyir) əhvalatının qədim tarixi vardır. Yəhudilərin dini inanclarından, miflərindən yaranmış bir aqrar məhsuldur. Onlar buna Azazello deyirdilər. Əzazil sözünün kökü də budur. Bir növ Şeytanın obrazı, heyvanda əksini tapmasıdır. Bunun üçün qədim yəhudi din xadimləri camaatı toplayırdılar, bir-iki keçiyə həmin xalqın bütün günahlarını guya yükleyirdilər, sonra keçiləri səhraya buraxırdılar, ya da tutub kəsib kabab edir, bəlkə də yandırırdılar - dəqiq yadımda qalmayıb. Əsas mənə o idi ki, keçiyə xalqın günahları şəllənirdi, xalq da yüngülləşib dombalaq aşırıdı.

Dünən bizde iki suç keçisini tutub paytaxtın ortasında mələtdik, millet rahatlaşdı, yaralı könəlməzə su səpildi. Bunlardan biri hansıa idiot idi, YAP qərargahının yaxınlığında, Azərbaycan Yazıçılar Birliyinin iş düz böyründə "26" adlı kafe açmışdı. Sən demə orda qabaq "26-lar" heykəli olduğu üçün, indi o bolşevik-kommunistlər xalqımızın yağı düşmənləri sayıldığı üçün bu adda kafe olmazmış. Hərçənd, yene xüsusi qeyd edirəm ki, kafenin adı "26-lar" yox, "26" imiş. Məntiqlə belə çıxır o ətrafda 26 rəqəmi ümumiyyətlə qadağan edilməlidir. Əks halda şəhər başçısı və hüquq mühafizə orqanlarının obyekti yağmalamasına hansıa hüquqi don geyindirmek mümkün deyil. Birini də mən deyim: Gənclik-Nərimanov istiqamətlərində dolaşan bir 26 sayılı avtobus var. Görün neyleyirsınız. Təkərini deşmək, sürücünü boğmaq, minicilərini Lökbatan çölünə aparıb "Lider" fəhləsindən (kanalın mahiyyətinə görə burda yaxşı bir qafiyə uyğun gelirdi, yazmaq çətindir, anlayanlar anlamayanlara danışın) xəbərsiz gülləmək olar.

Mənəcə AYB sədri Anar müəllimin də fəaliyyətini araşdırmaq lazımdır, bəlkə kafenin ele o açıbdır. Əks halda necə olur şair burnunun ucunda əks-inqilab yuvasının fəaliyyətini görməyibdir? Belə getsə Fikret Qoca "Şaumyan" poeması yazar. Fil qulağında yatmışq, belə olmaz. Çok arxayımlaşmışq. Hamısı sabitliyin yan təsirləridir. Hərdən Gəncədən Bakıya tank sürmək lazımdır.

Bir şey də fikirlərsən ki, ey gidi dünya, vaxt var idi o 26 nəfər yapış yoldaşların gözünün işığı idı, hər yerde heykəllərini qoyur, kolxozlara adlarını verir, kölgələrin də milləti sökürdülər. İndi trend dəyişib, rəqəmi düşmən elan ediblər. Heç geriye yol buraxmırlar. İndi kafe açsan gərək adını "91" qoyasan. Ya da, pis çıxməsin, "69".

İkinci keçi isə baş nazirin mətbuat xidmətində peydə oldu, millətin xeyli nifretini qazandı, çünkü ölmüş alimi təhqir edibmiş. Dündür, sonra üzr isteyib, ancaq millət təkid edir ki, mətbuat katibini çöle aparıb kəsmək lazımdır. Ritual axıra qədər olmalıdır. Hələ kəsəndə meləməsin deye tütək çalmaq məsləhətmış. Özü də millətin ağır günündə ona "Alabala" deyən baş nazir müavini ləp qəzəblənibdir. Deyir üzrxahlıq bəs eləmir. Kəsməliyik.

Mənəcə, idarənin özünü dibindən kəsmək daha yaxşı olardı. Çünkü son vaxtlar ordan ancaq problematik təmalar çıxır. Gah baş nazirin müavininin nəvəsi maşın yarışına çıxır və bir neçə xoşbəxt zəhmətkeşimizin ümummilli inkişafdan zövq almasına mane olaraq o dünyaya göndərir, gah baş nazirin özü pensiyaya çıxmadığı üçün gündəmə gelir. İndi də bu findiq mövzusu ortaya atılıb. Özü də findiq tədarükünün qızığın dövründə. Camaat hər koldan bir sentner findiq yığmaq üçün sosializm yarışına qoşulub, bu isə diqqəti yayındır. Ləğv eləyin, qoy gedib Balakəndə findiq yişsınlar.

İşgalçi tərəfin və erməni lobbisinin səyləri fiaskoda

Azərbaycan Rusiya və ABŞ yüksək çinli generalələrin ikinci görüşüne ev sahibliyi eləməkle bir dəha özün qarşı böyük gücərin etimadını və etibarını nümayiş etdirmiş oldu. Bu fakt sözsüz ki, ölkəmizin regiondakı ve dünyadakı imicinə və nüfuzuna əlavə müsbət xallar getirəcək - hansından ki, on çok işgalçi Ermənistən narahatlıq keçirməkdədir. Çünkü Azərbaycanın nüfuz və mövqeyinin güclənməsi sövq-təbii Dağlıq Qarabağ məsələsində onun daha uğurlu mövqeyə çıxmazı deməkdir.

Söhbət həmçinin, əməkdaşlığın herbi aspektlərindən gedir. Yeri gəlmışkən, Azərbaycan prezidenti İlham Əliyevin Rusianın müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla görüşü həm də bir fürsət idi ki, iki ölkə arasında herbi və herbi-texniki sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılsın. Ele də oludur.

Görüşdə diqqət çəkən mühüm məqamlardan biri də Rusiya ilə Azərbaycan arasında herbi və herbi texnikada əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ölkə prezidentinin əminlik ifadə eleməsi oldu. Öz növbəsində general Gerasimov bildirdi ki, "iki ölkə herbi və herbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq edir". Onun sözlərinə görə, "Rusya və Azərbaycan arasında ənənəvi dostluq əlaqələri mövcuddur və Azərbaycan Rusianın strateji tərəfdəsidir".

Melumdur ki, Azərbaycanın Rusiya ilə yanaşı, İsraille də herbi və herbi texniki əməkdaşlığı yüksək səviyyədədir. Söz düşməşkən, ölkəmiz artıq İsrail istehsalı olan yeni silahlar getirilib. Musavat.com-un məlumatına görə, bu barədə azeridefence.az co saytı MSPO 2017 Beynəlxalq Müdafiə Sərgisi nə istinadən xəber yayıb. Məlumatə görə, Azərbaycana "Elbit Systems" İsrail şirkətinin istehsalı olan yeni nəsil avtomatik minomyotlarının nümunələri getirilib.

O da bildirilir ki, BTR-70 üzerinde quraşdırılmış bu minomyot avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

Yeni minomyot avtomatik şəkildə döyüş hazırlığı vəziyyətinə gəlmə, koordinatörlerin hesablanması və yönəldilməsi funksiyasına malikdir. Eyni zamanda o, "Spear" idarə olunan minalarla 10 km-dək olan məsafədə hədəfləri vurmaq qabiliyyətindədir. İsraildeki herbi mənbələrin məlumatı



Azərbaycana yeni silahlar getirildi - düşmənə göz dağı

Ölkəmiz modern İsrail silahlarının ilk xarici alicisi oldu; Bakının yəhudi dövləti və Rusiya ilə hərbi əməkdaşlığı uğurla davam edir; erməni nəşri: "Putin Ermənistəni saymır..."

matına görə, Azərbaycan bu silahın ilk xarici alicisi olub.

Xatırladaq ki, az önce isə Rusiyadan da Bakıya yeni partiya silah-sursat getirilmişdi. Azərbaycanın həm Rusiya, həm də İsraildən müasir silahlar almaqda davam eleməsi şübhəsiz ki, on çok Ermənistəni narahat edir. Təsadüfi deyil ki, İrəvan Rusiyaya əngel ola bilməsə də, İsrail-Azərbaycan hərbi-texniki əlaqələrini korlaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Son vaxtlar bəzi aztirajlı İsrail neşrlərində Azərbaycan əleyhine gedən yazıların əsas hədəfi məhz budur.

Lakin görünündüyü kimi, bu kimi cəhdərə ebəsdir. Çünkü yəhudi dövləti ilə ölkəmiz arasında son illərdə formalasalan münasibətlər möhkəm təməl üzərində qurulub, strateji xarakter daşıyır və təkçə hərbi sferanı əhatə elemir. İki ölkənin əməkdaşlığını zəruri edən başqa, hətta daha vacib amillər var.

Bu xüsusda Lragir.am saytında getmiş redaksiya məqaləsi maraqlı olmaqla bərabər, düşmən tərəfdəki ab-havarı bilmək baxımından diqqət çekir. Musavat.com məqaləni təqdim edir:

"Konflikt zonasına silahlar göndərilməsi sülhə yox, gərginliyə xidmət edir. Bu sözləri Putin deyib və ABŞ-ın Ukray-

naya silah vermesini beləcə, yoxdur. Onların arasında qarşılıqlı öhdəlik yaranan müqavilə var. Putin həmçinin tez-tez hansıa tarixle bağlı Ermənistəni təbrik eleməyi unudur. Məsələn, mayın 28-də o, Azərbaycan prezidenti İlham Əliyevi milli bayram - Respublika Günü münasibəti ilə təbrik etməyi yaddan çıxır".

Əslində ortada təccübülü heç bir şey yoxdur. Ola da bilməz. Məsələ ondadır ki, Rusiya üçün Ermənistən çoxdan ucqar quberniya qismindədir. Quberniya başçısına məlumat münasibət də elə buradan qaynaqlanır. Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi ilə NATO komandanı arasında görüşün İrəvanda deyil, məhz Bakıda realaşması bunun növbəti bariz təsdiqidir.

Beləcə, Ermənistən artıq hesablaşılmayan bir ölkəye çevrilib. Ancaq könülli şəkilə, 2047-ci ilədək (I) Rusianın vassalı olmağa razılıq vermiş ermənilər buna görə kim-səni, Putini yox, özlərini qınamılardılar. Vassal asılılığından qurtulmağın tək yolu isə bəlli - Azərbaycan və Türkiye ilə münasibətləri normallaşdırmaq. □ Siyaset Şöbəsi

Azərbaycan son günlərdə yenidən dünya güclərinin dərəcədən yüksələn mərkəzinə düşüb. Sentyabrin 7-də Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilən görüş ölkəmizin dünyadakı nüfuzunu daha da artırdı.

Qeyd edək ki, Azərbaycan da keçirilən bu tipli görüşlər arṭıq mütəmadi hal almağa başlayıb. Belə ki, bu ilin fevralında Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri də məhz Bakıda görüşmüştürlər. Ekspertlər burun-buruna dayanan super güclərin görüş üçün ölkəmizi seçmələrinin təsadüf olmadığını vurğulayıb, bu tipli görüşlərin ağırlı problemlərini Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələrinin olacağın dan söz açırlar. Belə görüşlərin bundan sonra da davamlı olacaqı qeyd olunur.

Politoloq, deputat Elman Nəsirov "Yeni Müsavat" açıqlamasında bu görüşün geosiyası əhəmiyyətindən danişdi: "Hər kəsə bəllidir, bu bir həqiqətdir ki, Bakıda keçirilən bu görüş çox mühüm geosiyası əhəmiyyəti olan bir hadisədir. Son zamanlar Rusiya ilə Amerika, NATO arasında münasibətlər son dərəcə gərginleşib. Hətta bu vəziyyət "soyuq müharibə" dövrü ilə müqayisə olunur. Xatırlayınsanızsa, bu ilin fevralında da Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Bakıda görüşmüştürlər. İndi də artıq ikinci belə bir görüş keçirilib. Bu onu təsdiqləyir ki, Azərbaycanın bəyənəlxalq aləmdə mövqeləri olduqca güclənilib. Eyni zamanda bu, onu da təsdiqləyir ki, ölkə rəhbərinin həyata keçirdiyi ba-

Generalların Bakı görüşündə Qarabağdan da danişilib - mühüm gelişmə

Elman Nəsirov: "Belə görüşlər perspektivdə bizim üçün müəyyən siyasi dividentlər gətirir, hərbi müstəvidə üstünlük qazandırır..."



lanslı siyaset müstəqil siyasetin birbaşa nəticəsidir. Bunun bize çox böyük siyasi dividentlər gətirəcəyini indidən söylemek mümkündür. Belə görüşlərin Dağılıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrə gəlincə, əvvəla, onu qeyd edim ki, bu danişılarda ilk növbədə, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafinda və Yaxın Şərqi böhran kimi məsələlər əsas diqqətdə saxlanılıb. Amma bununla yanaşı, generalların Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşləri baş tutdu. Bu görüşdə də əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri Ermənistan-Azərbay-

can Dağılıq Qarabağ münaqişəsi ilə bağlı məsələ oldu. Azərbaycan tərəfin dünyanın fövqəldövlətlərinin yüksək rütbəli generallarına münaqişə ilə bağlı real vəziyyət, Ermənistanın işğalçılıq siyaseti, onun ağır nəticələri ilə bağlı birbaşa məlumat vermək imkanı qazanıldı. Bu baxımdan çox mühüm hadisə oldu. Eyni zamanda cənab prezident İlham Əliyevin generallərə görüşü zamanı heç şübhəsiz ki, əsas diqqətdə Azərbaycan-Rusiya hərbi texniki əməkdaşlıq məsələləri, Azərbaycan-NATO əməkdaşlıq məsələləri diqqətdə saxlanıldı. Cənab prezident hər zaman bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti diqqətdə saxlayır, yük-

sək tribunalardan münaqişə ilə bağlı məsələləri şərh edir. Bunuyla Ermənistanın təcavüzkar siyasetini ifşa edir".

Deputat bu görüşü ölkəmiz adına unikal şans kimi qəleme verdi: "İki super gücün yüksək rütbəli generalları ilə təmas çox unikal bir imkəndir ki, Ermənistanın təcavüzkar siyasetini detallarına qədər qarşı tərəfa çatdırısan. Nezəre almaq lazımdır ki, bu münaqişədə Rusiya və Amerika həmsədr dövlətlərdir. Onu da unutmaq olmaz ki, NATO təxminən Amerika deməkdir. Çünkü orada ən yüksək yerdə Amerika generalları olur. NATO-nun büdcəsinin 3/2-i də ABŞ-in vəsaiti hesabına formalaşır. Belə olan vəziyyətdə şübhəsiz ki, bu təmas, görüş çox yaxşı imkandır ki, münaqişə ilə bağlı vacib informasiyalar qarşı tərəfə çatdırılsın. Bu nöqtəyi-nəzərdən hesab edirəm ki, əsrimizin informasiya eñsiz olduğunu nezəre alıb, belə görüşlər və cənab prezidentin onlara verdiyi münaqişə ilə bağlı dəqiq informasiyalar perspektivdə bizim üçün müəyyən siyasi dividentlər gətirir, hərbi müstəvidə üstünlük qazandırır. Bunu indidən əminlikle söyləmək mümkündür".

□ Cəvənşir ABBASLI


partiya az-çox fealiyyət göstərir, Azərbaycanda və dünyada baş veren proseslərlə bağlı mövqeyini ortaya qoyur. Əger biz bu gün 54 dövlət qeydiyyatında olan partiyadan cəmi onunun adını real fealiyyət göstərən partiya kimi saya bilmiriksem, deməli, doğrudan da həmin 54 partiyanın təxminən 40-inin sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əger bir partiyanın ki, sədri hələ bu günə qədər ağızını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirmiyib, deməli yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır. Amma bu barədə qərar qəbul edilərkən az-çox fealiyyəti olan müxalif partiyalar hədəfə alınmamalıdır. Biz də dəfələrə bəyan etmişik ki, sünii şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilmelidir.

Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 26 ildir Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu göründüsünə ehtiyac yoxdur. Dövlət qeydiyyatında olan ele partiyalar var ki, özləri real həyatda olmadığı kimi sədrləri belə həyatda deyillər, ölüblər, amma adları partiya sədri kimi hələ də qalır. Belə partiyaları Ədliyyə Nazirliyinin qeydiyyatda saxlaması mənənsizdir".

□ Elbar SEYİDAĞA

na baxmayaraq, onlardan yalnız 54-ü qeydiyyatdan keçib. 46 partiyanın qeydiyyatı isə ümumiyyətə, yoxdur. Lakin qeydiyyatda olan partiyaların da çoxu adı olub, fealiyyəti olmayan siyasi təşkilatlardır. Dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fealiyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir".

Əldə etdiyimiz məlumatda görə, "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik olacaq



na baxmayaraq, onlardan yalnız 54-ü qeydiyyatdan keçib. 46 partiyanın qeydiyyatı isə ümumiyyətə, yoxdur. Lakin qeydiyyatda olan partiyaların da çoxu adı olub, fealiyyəti olmayan siyasi təşkilatlardır. Dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fealiyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir".

Əldə etdiyimiz məlumatda görə, "Siyasi partiyalar haqqında" qanuna edilək dəyişikliklərdə məhz bu məqamlar konkret şəkildə əksini tapacaq. Konkret məddət ərzində fealiyyət: "Azərbaycanda 100-e yaxın partiyanın olması

99 il əvvəlin "İŞİD"inin xatirəsini yaşatmaq...

Xalid KAZIMLI



Bugunlarda sosial şəbəkədə bir foto və uyğun şərhər paylaşılır. Fotoda bir kişi lövhəsi görünürlər. Lövhədə səliqəli şəkildə yazılıb: "26 BAKI KOMİSSARI küçəsi 16".

Eynilə bu cür yazılıb. "Küçəsi 16" söz və rəqəmindən başqa bütün hərflər böyük.

Bu, heç də köhnə əyyamdan, sovet vaxtından qalan lövhə deyil. Birincisi, lövhələr tam yenidir, ikincisi, kirlilər ilə yox, latin qrafikası ilə yazılıb. Bu da onu göstərir ki, lövhələr son illərdə hazırlanıb və söyügedən küçənin divarlarına yapışdırılıb.

"26 Baki komissarı" ifadəsi bəlkə bir çoxlarına dogma, əziz görünə bilər, amma bilənlər bilir, bilməyənlər də bilsin ki, 1918-ci ilin aprelində silahla zorakılıqla Bakıda hakimiyyətə gələn komissarlar Azərbaycan xalqının düşməni olublar, Bakıda xalqımıza qarşı qanlı qırqın törədiblər.

31 Mart soyqırımanın təşkilatçısı məhz Bakının bolşevik komissarları olublar. Onlar bu qırğını törədərək, millətin müqavimətini qıraraq Bakını götürüb'lər.

Təsəvvür edin, bolşeviklərin qısa çəkən hakimiyyəti dönməndə Bakı şəhərinin komendantı vəzifəsini Bağdasar Avakyan tutub. Tatevos Əmiryan kavalər dəstəsinin komandiri olub. Arsen Əmiryan komissarların ruporu olan "Bakı fəhləsi" qəzetinin redaktori olmuş. Aram Kostandyan erzaq üzrə xalq komissarının müavini, Stepan Şəumyan isə Bakı xalq komissarları şurasının sədri vəzifəsində işləyib.

Yerdə qalan "komissarlar"ın soyadları belədir: Poluxin, Fioletov, Caparidze, Əzizbəyov, Maligin, Petrov, Nikolaşvili, Basın, Berq, Boqdanov, Solomon Boqdanov, Koqanov, Korqanov, Armenak Boryan, Mirhəsən Vəzirov, Qabışev, Zevin, Metaksə, Mişne, Solntsev, Osepyan...

Göründüyü kimi, 26 "komissar"ın cəmi ikisi azərbaycanlıdır - Məşədi Əzizbəyov və Mirhəsən Vəzirov. Yerdə qalanların eksəriyəti erməni və ruslardır, aralarında gürçülər və başqa milletlərin nümayəndəleri də var.

Bəs necə olub ki, Azərbaycanın baş şəhərində hakimiyyət yadəllilərdən ibarət terrorçu qrup Bakıda hakimiyyəti götürüb, xalqımızı qırıb və sonradan bölgədə gedən mürəkkəb siyasi oyunlarının qurbanına çevrilərək məhv ediliblər.

Əsas odur ki, o dövrde müasir ISİD-ə, "Əl-Qaide"yə identik olan bir terrorçu qrup Bakıda hakimiyyəti götürüb, xalqımızı qırıb və sonradan bölgədə gedən mürəkkəb siyasi oyunlarının qurbanına çevrilərək məhv ediliblər.

Biz isə bu qanlı təşkilatın "iqliqli xatirə"sinə hələ də qəlbimizdə, küçələrimizin divarlarında yaşadıraq. Bu, təkcə absurd deyil, eyni zamanda öz ölkəsinin tarixini bilməməyin, cahilliyyən rəsmidir. Ən aži belədir. Daha da irəli gedərək, "26 Baki komissarı" küçəsinin adının dəyişdirilməməsində, o lövhələrin yenilənib divarlara yapışdırılmasında hələ də sovet nostaljisi ilə yaşıyan məmurların rolunu qeyd etmək olar.

Onu da qeyd edək ki, bu "komissar"ların ən parlaqlarının adına Bakıda, Gəncədə, Sumqayıtda ayrıca küçələr də verilmişdir və onlar son illərə qədər dururdular. Əzizbəyovun, Caparidzenin heykəlləri son illərə qədər qalırdı. Mətbuat bu mövzuda xeyli yazandan sonra bəzi məmurlar istiləndilər və xalqın gerçək düşmənlərinin adları olan lövhələr götürüldü, heykəlləri demontaj edildi.

Yazida "komissar" sözünün dırnaq içinde verilməsi də təsadüfi deyil. Adları yuxarıda çəkilənlərin içinde adı fəhlə, jurnalist, matros, cangudən, xidmətçi, əl-ayaq işlərinə baxanlar da olub, amma sovet təbliğatı onların hamısını "26 Baki komissarı" adı altında ümumiləşdirib, xalqımıza sıriyib.

Gələn il 26 Baki qatilinin Azərbaycanda qırınlar töredərək hakimiyyəti görmələrinin 100 illiyi tamam olacaq. Biz onların barəsində tam həqiqəti artıq ən azı 25-27 ildir bilirik. Buna baxmayaraq, hələ də bu qatillerin adını yaşıdırıqsə, demək, çox unutqanıq, bisavadıq, hətta manqurtuq.

Bakıda terror külüyə əsdirmiş erməni hökumətinin xatirəsini yaşatmaqın ayrı adı yoxdur.

Dünyada indi ele sanballı qələm sahibi yoxdur ki, "rus agentləri", "Rusiyadan 5-ci kolonu" mövzusunda yazmasın. Cox götür-qoydan sonra qərara gəldim ki, mən də bu mövzdən kənardan qalmayım. Düşündüm - kimdir indi dünyadakı rus agentura zəncirinin başçısı? Kimdə, hansı şəxsin sismasında rus agentinin bütün ştrix-kodları birləşib? Gördüm ki, bu tələblərə cavab verən yalnız birə şəxs var dünyada - RF Xarici Kəşfiyyat Xidməti sədri Sergey Narışkinin şəxson özü.

DOSYE: Sergey Narışkin. Doğum tarixi: 27 oktyabr 1954. İndiki Sankt-Peterburq. O vaxtı Leningrad. Gözə girməyi hələ uşaqlıq dövründən sevməyib. Sınıf rəhbərindən xahiş edib ki, onu oturduğu birinci sıradan ikinciye keçirsin. Ənənələrə, dostluğa sadıqlik Narışkin üçün boşbozqlıq deyil, həqiqətdir. Məktəbli eyni partanı yalnız birə nəfərlə-sinif əlaçısı Aleksey Pastuxov ilə bölüşüb. İndi kirvədirler. Nəveləri ilə gəzişməyi severler.

BOYU: 178 cm. Bu təbii cəhətindən idmanda, agentura işində gen-bol istifadə edib həmişə. Kənardan sakitə durub. Başqalarının başı üzərindən hədəflərini uzun-uzadı güdüb.

Çəkisi: Uzun illərdi sabitdir. Gör neçə ildir bir qram belə nə artır, nə əskilir - düz 76 kq.

ULDUZ BÜRCÜ: Əqrəb. Cox təhlükəlidir. Qurbanlarını uzun-uzadı güdüb qəfildən mütləq sancacaq.

VƏZİFƏSİ: RF Xarici Kəşfiyyat Xidmətinin sədri (2016-ci ildən üzü bəri).

HOBİSİ: Üzgülük. Üzməyi hələ lap uşaqları Peterburqun Fontanka çayında öyrənib. Şəhər ertədən, hələ tam ayılmamış özünü atır mərmər hovuza. 300-500 metr məsafəni birnəfəsə üzür. Putin, Medvedevle iş günüňü beləcə açır.

2004-cü ildən Putinin icra aparatında birinci şəxsdir. 2007-də hakimiyyət Medvedevə keçən vaxt yene də öz vəzifəsində qalıb. «Financial Times» qəzetinin jurnalisti Çarlz Klover iddia edir: "Putin sadələvh Medvedevi güdməyi, nəzarətdə saxlamağı Narışkina tapşırımdı. Putindən sonra əvvəlki vəzifəsində qalmağının əsas səbəbi məhz budur".

NARIŞKİNİN QIZILLARI: O, əsl-i-nəcabəti rus tarixinin dərinliklərinə gedən qədim zadəgan nəslindəndir. Resmi bioqrafiyasının 1978-82-ci illərə aid hissəsinə məsləhət görədim inanmayaşır. Mətbuatın bu barədə yazdıqlarının hamısı yumşaq dillə deşək, yaşılı yalandı. Tam həqiqət isə hətta bu gün belə sadə qulaqlar üçün deyil. Həmin illərdə o, mərhum Heydər Əliyevin vaxtı ilə bitirdiyi 101 sayılı Ümumittifaq Kəşfiyyat Məktəbini qurtarib. Vladimir Putinlə ilk tanışlığı da məhz



hamısı ona vurulmuşdu. Gitərada gözəl romanslar ifa edərdi. İkinci sıradə eyleşsə də, əli hemisi öndədir. Hazırcavabdır. Çətin ev tapşırıqları üzərində uzun zaman başını salla-yardı. Bizlərdən "canlı piramida" qurmağı sevərdi. Çıxardıq bir-birimizin kürəkləri üstə. Beləcən qonşu sınıf üzərində hücuma keçərdik. Sergey, bir əlaçı kimi bütün məktəblər arasına yarışmaların qalibidir. Son buraxılış imtahanlarını verince

şına. Sonra oradan qaçmağı bacaranı. İtmis eşyaları tapmaq istədi gerək mütləq... mütləq olsun səndə. Gözəögürünməz olasan hətta. Bağlı seyflərə maneəsiz sizəsan.

Sergey Narışkin 1978-82-ci illərdə bütün bu əməliyyat-axtarış tədbirlərinin zərər incəliklərinə yiyələnir. Dönür olur həmkarı Vladimir Putin kimi xüsusi təyinatlı agent. Sonra öz texniki savadını Leningrad Politexnik İnsti-

aşib. Özünüzə təzə iş yeri axtarın".

Lakin Narışkinin özünü də bəzi maliyyə qalmaqallarında ittihəm edənlər var. Mətbuat iddia edir - "2010-cu ildə "Sizin güzli müşavir" qəzetində Narışkin, arvadı Tatyana Yakubçi ke qarşı silsilə məqalələr işq üzü görür. İddia edilir guya Narışkinin Leningrad vilayətindəki spirt istehsalına nəzarət edirlər. Rəqiblərini qanunsuzcasına sıradan çıxarırlar. Qur-

Rus agentinin canlı portreti

Sergey Narışkin

"Financial Times" iddia edirdi ki, Putin Medvedev prezident olanda onu güdməyi, nəzarətdə saxlamağı Narışkina tapşırımdı



bu ünvanda baş tutub. Müüməm fransızcası, ingiliscəsi o unudulmaz günlərinin ya-digarıdır.

İnqilabdan əvvəlki var-dövlətdən Narışkinlərin qismətinə düşən darısqal üç otaqlı kasib mənzildir. Ünvan, Sankt-Peterburqun düz göbəyində, Fontanka çayının qranit sahilində yerləşirdi. Sergey Narışkin uzun illər bu darısqal mənzili öz qardaşı, valideynləri, babası ilə bülübüb. Cox kasib həyat tərzi sürbə o vaxt. Ağlına belə gətirə bilməyib ki, babalarının möhtəşəm sərvəti bu ünvandan çox da uzaqlarda deyil, elə qonşu Çaykovski küçəsindəki məxfi bir hücredə gizlədirib.

2012-ci ildə qara fəhlələr bu ünvanda təmir işləri apararkən qapısı kərpicə hörülmiş çox məxfi bir hücre aşkarla-yırlar. İçəri keçib görürələr aman Allah... bu nədir belə? Fəhlələr, gözlərinə inanmayıblar, əvvəlcə. Sonra görüb-lər yox eeyyy... gördükleri misilsiz sərvət ilgim-filan deyil. Ağ həqiqətdir. Aşkarlanmış xəzinədəki qır-qızılın, xalis gümüşün ümumi çəkisi ağ-lasıqmazdır. Xəzinə, dünyada aşkarlanmış ən zəngin dəfi-nələr siyahısına daxildir indi.

Bu zaman da...
Bu zaman da düşüb KQB nəzarətinə.

İlk görüş məhz o za-man-Leningradda xəzinə axtarışızaməni baş verib bəlkə də.

Beləliklə, Sergey Narışkin hələ məktəbli günlərindən üzü bəri düşüb nəzərətə. Əməliyyat-axtarış işindəki anadangel-mə istədi vaxtında qiymətləndirilib. Marina Orlova adlı bir qız o günləri belə xatırlayır: "Sergeyə sinfimizin gününi de-səm yanılmaram. Qızlarımızın

özünü paltarlı-paltarlı atdı Fontanka çayına. Gördük başı gör-sənmir. Həyəcanlıq bir an. Sonra gördük yox ey... Sergey qarşı sahildədir. Ordan bize əl edir".

Rusiya hakim elitarası Vladimir Putin müxtəlif idman oyunlarına cəlb edərək bu yolla tam nəzarətdə saxlayır. Nazırıldən tutmuş sırat işçilərədək hamını bax bu cür döşənə vurur bir-bir. Sergey Lavrov raftinq üzgüclüyünü körükleyir öz idarəsində. Putin ambidekstriyani.

Sergey Narışkinə geldikdə o, oxşar ssenarini üzgüclük hovuzlarında həyata keçirir. 2007-ci ildən üzü bəri bütün nazırılar heyətini yığır üzgüclük zallarına. Allah, ağızındakı fitin bircə səsi ilə hamını finiş xəttine səsleyir. Qalibləri özü seçilir adəten. Məğlubları öz aktivindən birdəfəlik pozub silir.

Misal üçün 2014-cü ilin su yarışmalarında Rusyanın 11 nazırılı təmsil olunub. Qələba çələngini Sergey Narışkin götürüb taxib Denis Manturov-Rusiya sənaye və ticarət nazirinin yoğun boynuna. Ona uzun ömrü və can sağlığı arlayıb.

Vaxtı ilə o, özü də oxşar imtahanlardan keçib axı. Dəfinə ovçusu kimi bir cür yadda qalıb KQB kuratorları arasında. Məhir üzgüyü kimi bir başqa cür.

Leninqraddakı 101 sayılı Kəşfiyyat Məktəbini bitirənə qədər anandan emdiyin süd burnundan gelər. Gərek aylarla öz yaddasını itiləyəsən. Müxtəlif soyuq-isti silah növlərindən anında istifadə etməyi bacaranı. Aylarla, illərlə qapalı ərazilərdə qalasan tekba-



tunda bir xeyli cilalayır. Axır öz təyinatını gör hara alır-Brüsselə!

NATO ali qurumlarının top-landığı bu ünvanda Narışkin öz köhnə qohumları-aqqvardiyaçılara eləqə qurmağı bacarıır. Bu xətti əsas tutaraq qalxır tex-niki şpiyonajın Olimp zirvələrində.

ONUN QARA KÖLGƏSİ: SSRİ-nin süqtundan sonra tale Sergey Narışkinini yenidən Vladimir Putin ilə görüşdürürlər. Hər ikisi Peterburq məriyasiində eyni işlə-xarici investisiyalara məşğul olurlar. Narışkin bir ara özəl bank sektorunda da çalışır. "Filipp Morris", "Ford", "Katarpiller" kimi nə-həngləri Peterburqda getirib yerləşdirən qara kəlgə de məhz ona məxsusdur. Başqa heç bir köpəkoğlu bu ağırcəkili şirkətləri dartib Rusiya batıqlıqlarına gətirə bilməzdə.

Avropa Yenidənqurma və İnkışaf Bankından milyon dollarla ölçülən investisiya çanta-sını da məhz o özü şəxsən getirib Leninqrad vilayetinə. 2007-ci ildəki "Rusiya iqtisadiyyatına xaricdən 90 milyard yatırım gözlənilir" proqnozu az sonra özünü tam doğrulub.

VURAN ƏL: Sabiq Moskva meri Yuryi Lujkova qarşı uzun zaman kimse gözün üstə qaşın var deyə bilməyib. Lujkov kəsən başa zaval yoxmuş bir vaxt Moskvada. Ancaq bir gün Moskva Olim-pində Lujkovun öhdəsindən geləcək qəhrəmanı axır tapılar. Jurnalist kameralarının iti gözü qarşısında Narışkin üzünü tutur Lujkova: "Moskvadakı talaşlıq bütün hədləri vurub

banlardan biri yerli biznesmen Aleksandr Tabanovkovu gu-yası".

Narışkin barədə bildiklərimiz bu qədər. Ancaq biza bu da bəsdir. Rus agentinin canlı portreti artıq hazırdır. Tanış olun bu uzun pləş və iti xəncər cəngavəri ilə: "Uşaq-kən o, dəfinə tapmaq qızdırmasını yaşayıb. Bəlkə tapıb da bu xəzinəni. Ən azı izinə düşüb bəlkə də. O vaxt da məxfi qurumların diqqətini özüne çəkib. Əla idmançı, üzgüclüdür. Arvadı ilə təhsil aldığı ocaqda tanış olub. Gözə soxulmayı esla sevmez. Ənənələrə, köhnə dostlara sadiqdır. Son anda, son nəfəsində hissələrinə azadlıq verməsə bağlı çatlar. Son zəngi bu cür yaşayıb o. İmtahanlarını verince bədənini tullayıb Fontankanın soyuq sularına. Əsilli-nəcəbatlı nə-sildəndi. Ancaq quru baydı bir növ. Ciblərini eşələşən bir o qədər nağd pul tapammazsan. Pulu, görünür başqa yerdə gizləyir o. Yolunu göz-ləyənlər var. Xaricdə güclü biznes tərefdaşları mövcuddu. Bir neçə dilde sərbəst danışır. Yazı masası öz səliqəsi ilə başqalarından hemisə se-cilib. Atəş açaşkən əlləri titrəmir adəten. Qurbanlarını çox tez de unudur. Vicdan ezbələri çekmir sonra.

Soyuqqanlıdır. Danışmağı da bacarıır, susmağı da. Bir neçə dilde sərbəst danışır. Yaddaşı çox möhkəmdir. Hə... yaddan lap çıxarmış-dim. O, həm də Azərbaycanın böyük dostudur. 2012-ci ildə o, bizim tərəfdən "Dostluq" or-deninə layiq görülləb.

□ Həmid HERİSCİ



KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Bu günlərdə Çində səfərdə olan Rusiya prezidenti mitbuat konfransında maraqlı bir açıqlama verdi. Putin rəsmi Moskvanın Donbasda təməs xəttinə BMT sülhməramlı qüvvələrin yerdiləməsi ilə bağlı BMT-yə müraciət edəcəyini bildirdi. Elə bu açıqlama isə ekspert dairələrində ən müxtəlif yozumlara yol açdı.



Vitali Portnikov

Bəzi təhlilçilərə görə, bu, Kremlin Donbas məsələsinde Rusyanın geri addım atmağa hazırlaşması kimi qiymətləndirilə bilər. Belədirse, o zaman bu, o anlama gəlmirmi ki, Kreml postsovvet məkanındaki digər konfliktlər, o cümlədən Dağlıq Qarabağ ixtilafı ilə bağlı ənənəvi mövqeyini dəyişməyə hazırlaşır?

Hələlik bu suala dəqiq cavab yoxdur. Lakin əksər analitiklər Rusiya dövlətinin imperialist mahiyyətini və onun həzirki liderinin "Yaxın xaric" dəki münaqişələrə ənənəvi yanaşma terzinə nəzərə alıb bu qənaətə gəliblər ki, Donbasda heç bir geri addım atmaqdən səhəbət gedə bilməz. Bu sadəcə, Putinin yeni bir hiyləsidir.

O sırada ukraynalı politoloq Vitali Portnikovun Putinin açıqlamasına münasibəti ikinçi siraya aid olmaqla həm də Dağlıq Qarabağ ixtilafı fonunda maraq doğurur.

"Rusiya-Ukrayna və Azərbaycan-Ermənistan konfliktlərini bir-biri ilə müqayisə elemək düzgün olmaz. Donbasdakı situasiya ilə Qarabağ zonasındaki vəziyyət fərqlidir. Eləcə də Rusyanın bu iki problemin nizamlanmasına yanaşması müxtəlidir". Musavat.com-un məlumatına görə, bu barədə analitik 1 in.am erməni portalına açıqlamasında deyib.


Onun sözlərini görə, Rusiya prezidenti Putinin Donbasda sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı son bəyanatı heç bir nəticəsi ol-

Qarabağ



Rusyanın yeni "sülhməramlı" planı - Qarabağda...

Putinin Donbasla bağlı təklifinin arxasındaki əsas hədəf; Kreml Dağlıq Qarabağa hərbi qüvvə yeritmək istəyir? **Ukraynalı analistik:** "İki münaqişəyə Rusyanın yanaşma tərzi fərqlidir..."



Güçü hesabına öz ərazi bütönlüyünü çoxdan bərpa edə bilərdi.

Həmi bilir ki, bu yolda əsas manə məhz Moskva və onun məsələdə tutduğu destruktiv roldur. Yenə məhz Moskvanın bu mövqeyi nəticəsində İrəvan Qarabağ problemi ilə bağlı ciddi söz sahibinə malik deyil. Yəni, məlum olur ki, əslində Ukrayna (Donbas) nümunəsindəki kimi Rusiya ilə başqa bir tərefə arasında yox.

Ancaq o da faktdır ki, Rusiya Qarabağ məsələsində də Kreml faktiki, münaqişə tərəfi, Ermənistanla işğal ortağdır. Belə olmasayıd, konflikt çoxdan həllini tapmışdı. Ya sühə yolu ilə, ya da Azərbaycan hərbi

bəd niyyəti və planından xəbərdar olduğu üçün razılıq vermir. Hər halda bize münaqişənin təzədən dondurulması yox, birdəflik həlli lazımdır. Çünkü dondurulmuş münaqişə gələcəkdə yeni-yeni qurbanlar, gənc həyatların itirilməsi, iqtisadi itkiyələr deməkdir - hansı ki, Kreml əfsuslar olsun ki, qayğılandırır. Ele Kremlin satelliti Ermənistani da.

İşgalçı ölkədə hələ də belə bir illüziya yaşanır ki, Moskva nə vaxtsa Qarabağ problemini onun xeyrinə həll edəcək. O üzən İrəvan Moskvanın istənilən şərtinə hazır görünür. Ancaq nəhaq yera. Ötən 29 illik zaman göstərdi ki, Rusiyası bu məsələdə yalnız öz maraqları düşündür.

İşgalçi ölkədə hələ də belə bir illüziya yaşanır ki, Moskva nə vaxtsa Qarabağ problemini onun xeyrinə həll edəcək. O üzən İrəvan Moskvanın istənilən şərtinə hazır görünür. Ancaq nəhaq yera. Ötən 29 illik zaman göstərdi ki, Rusiyası bu məsələdə yalnız öz maraqları düşündür.

"Bunu nəzərə alan Qarabağ klənə hazırlıda müstəqilli-

yini hissə-hissə Rusiyaya həvalə edir. İrəvanın əsas siyasi məqsədi Moskvani heç olma-ka, hipotetik şəkildə Qarabağ münaqişəsinə çəkməkdir. Həmçinin, bu məsələnin hərbi tərəfləri var. Ermənistanın hazırkı imkanları işğalının Azərbaycana qarşı mümkün hava müharibəsinə tab getirə bilməsini mümkünzsız edir. Ona görə də İrəvan bu adımla Rusiyadan faydalamağa və mümkün hava hücumları zamanı Moskvanın hesabına hanısa uğur əldə etməyə çalışır. Lakin Ermənistan gözəl bilir ki, Rusiya heç bir şəraitdə Qarabağdakı döyüslərə müdaxilə etməyə-

cək. Çünkü bu, beynəlxalq hüquqa və Bakı-Moskva münasibətlərinə ziddir. Bəs Moskva nə istəyir? Rusiya ABŞ və Qərblə pisləşən münasibələri və son zamanlar NATO-nun Qafqazda Gürçüstanla birgə telimləri fonda Ermənistanla bu anlaşmaya girərək öz mövqelərini gücləndirmək və bu ölkənin hərbi obyektlərini öz cənub hava müdafiə sistemlərinin tərkib hissəsinə çevirmək isteyir. Rusyanın əsas məramı ise Suriyadakı Xmeymim hərbi bazasıyla Ermənistan ərazisindəki hava sahəsini nəzarət altına götürməkdir. Əlbət ki, bu, yaxşı hal deyil. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ müharibəsi alovlanan zaman bu konfliktdə iştirak etməyəcəklər", - deyə o qeyd edib.

Rusyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsində Qərbi təqsirkar saymasına münasibət bildirən ekspertin fikrincə, Lavrov belə bəyanatla Azərbaycan ictimaiyyətini aldada bilməz: "Biz çox gözəl bilirik ki, münaqişənin səbəbkəri kimdir, eyni zamanda Rusiya və Qərbin Qarabağdakı siyaseti və bu iki dövlətin Ermənistanla olan əlaqələrindən de xəbərdarıq. Lavrov Rusyanın Qərblə, xüsusilə ABŞ-la olan kəskin qarşıdurmasından irəli gelən son bəyanatıyla təqsirkarın Rusiya deyil, Qərb olduğunu göstərməyə çalışır. Əslində isə Qarabağ konfliktinin alovlanmasının, Azərbaycan torpaqlarının işğalının və münaqişənin həll olunmamasının arxasında hansı dairelər və ölkələrin durduğundan xəbərdarıq".

Bu ölkələrin önündə əlbətə ki, Rusiya gelir. Rusiya üçün bu münaqişə həm də biznes maraqlarına (silah satışına) görə gərəkdir.



Arakan münaqişəsinin tək həll yolu

Kənan RÖVŞƏNOĞLU

Son

iki həftədə təxminən 164 min arakanlı müsəlman Myanmadan qacaqlaq Bangladeşə sıxınıb. Qaçan müsəlmanların kəndləri radikal budistlər tərəfindən yandırılır. BMT xüsusi təmsilcisi Arakanda son günlərdə başlayan hadisələr nəticəsində 1000-dən artıq insanın ölüyüünü açıqlayıb. Yerli hökumət isə daha az insanların ölüyüünü və 6600 evin yandırıldığını açıqlayıb.

Dünyanın diqqəti Arakan müsəlmanları üzərinə cəmləndiyi bir vaxtda Azərbaycan və Türkiye sosial şəbəkə hesablarında Myanmada müsəlmanlara qarşı soyqırımı çağırış eden buddist rahib Aşin Viratunun öldürüləməsi xəbərləri yayılıb. Xəbərlərdə qeyd olunur ki, radikal buddist lider bir neçə gün evvəl çəçen silahlıları tərəfindən qaçırlıb, daha sonra gözləri çıxarılb və qətlə yetirilib. Hətta internetdə yayan edam səhnəsinin buddist rahibə aid olduğu iddia olunur.

Ancaq hələlik dünyadan nüfuzlu media orqanları bu barədə hər hansı xəber yarmayıb. Məsələ ondadır ki, Myanmanın buddist lideri dünyada çox "məshhurdur". Qərb mediasının "buddist bin laden" adlandırdığı Viratu müsəlmanlara qarşı kəskin çıxışları ile məşhurlaşıb, onun qurduğu "969 hərəkatı" üzvləri müsəlmanları linç edir, evlərini yandırır. Son hadisələr zamanı rahib özü müsəlmanları "zəhərli ilan" bənzədərək öldürməyə çağırıb.

Xəber təsdiqlənməsə belə, müsəlman aləmində ciddi təsir yaradıb. Kütə müsəlman arakanlılarının qisasının alınmasından xeyli dərəcədə məməndür. Amma bu "xəber siyasetinin" görünməyən bir üzü də var. Məhz bu tip saxta xəbərlərlə Arakanda "cihad hərəkatı" yaradıldığı fikrini yayarlar.

Son günlərdə müsəlman könüllülərin müxtəlif ölkələrdən Myanmaya gedərək müsəlmanları müdafiə etmək üçün silahla sarıldıği xəbərləri artıb. Qəribə də olsa bu tip xəbərlər müsəlman aləmində müsbət qarşılır və kütləvi şəkildə tiraşlanır. Ve eyni zamanda Myanma hökuməti də bənzər açıqlamalar yayaraq Arakanda öldürülənlərin böyük əksəriyyətinin radikal silahlı islamçıları olduğunu açıqlayıb. Hökumətin rəsmi açıqlamasında öldürülən 475 nəfərdən 400-ə yaxını silahlı radikallar olduğu qeyd edilir. Belə görünür ki, islamçı cihad məlumatları Myanma hökumətinə də uyğundur.

Qeyd edək ki, hazırda həm bəzi müsəlman ölkələrdəki dairələr, həm də Mayanmadaki radikal buddist qruplar bu proseslərin silahlı münaqişəyə çevriləməsində maraqlı görünür. Bu isə əslində çox tehlükəli tendensiyadır, çünkü bu şəkildə təbliğat və Arakanda peydə olan silahlı mücahidlər gələcəkdə Myanma hökuməti üçün "terora qarşı savaş" səbəbinə çevriləcək. Bu münaqişənin həlli silahlı münaqişə deyil.

Nə qədər qəribə də olsa Myanmada Arakan müsəlmanlarının problemlərinin köklü həll yollarından birini illər əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri, bir qədər sərt şəkildə təklif ediblər. Bu plan müsəlman ölkələrinin Arakana sülhyaratma missiyası göndərməsi və ya Myanmaya hərbi müdaxiləni nəzərdə tuturdu. Doğrudur, bu plan riskli olsa da, münaqişənin köklü həlli üçün münasib idi. Ancaq bütün digər məsələlərdə olduğu kimi, əreblərin bu planı da o zaman sözdən ibarət olaraq qaldı.

Hazırda davam edən Myanma Arakan böhranının həll yolu müsəlman aləminin həqiqi həmrəyliyindən keçir. Arakanda cihad, hərbi müdafiə və sair riskli təkliflər irəli sürən müsəlman ölkələri nəhayət, özlərinə güc taparaq həmrəylik nümayiş etdirməli, dünya birliliyi, BMT və beynəlxalq güclər qarşısında Myanmada münaqişə bölgəsinə sülhyaratma missiyası göndərilməsini tələb edə bilər. Bunun üçün müsəlman ölkələri BMT TŞ-nin daimi üzvləri və Myanma həkimiyyətinə ciddi təsir imkanları olan ABŞ, ÇİN kimi dövlətləri də razi sala bilerlər.

BMT qərarı əsasında Arakana sülhyaratma missiyası yerləşdirilə və bölgədə davamlı sülhə nail olmaq olar. Eləcə də müsəlman müxtəriyyətinin elde olunmasına nail olmaq mümkündür.

Ancaq təəssüf ki, müsəlman dövlətləri hələ də hansı gizli "drigorun" çubuğu ilə işarə edilən oyunu oynayırlar. Arakanda peydə olan silahlı cihadçılar bölgədə münaqişənin daha da böyüməsi, nəticədə yerli əhalinin tamamen köçürülməsi və terror müharibəsinə səbəb olacaq. Hələlik gedisət budur və müsəlman ölkələri qərarlılıq və düzgün takтика sərgiləyə bilmirlər. Bəlkə də heç bunu istəmirlər.

Simalı İraq Kürd Muxtarriyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməyə hazırlaşır. Bu məsələyə beynəlxalq münasibət birmənali deyil. Referendumu hansısa dünya miqyaslı beynəlxalq təşkilatlar izleyib-izləməyeceyti isə hələlik rəsmi açıqlanmayıb. ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi seckiləri müşahidə edən, qiymətləndirən beynəlxalq təşkilatların sözügedən referendumu müşahidə edib-etməyəcəkləri hələlik bəlli deyil.

Dünyanın diqqəti Arakan müsəlmanları üzərinə cəmləndiyi bir vaxtda Azərbaycan və Türkiye sosial şəbəkə hesablarında Myanmada müsəlmanlara qarşı soyqırımı çağırış eden buddist rahib Aşin Viratunun öldürüləməsi xəbərləri yayılıb. Xəbərlərdə qeyd olunur ki, radikal buddist lider bir neçə gün evvəl çəçen silahlıları tərəfindən qaçırlıb, daha sonra gözləri çıxarılb və qətlə yetirilib. Hətta internetdə yayan edam səhnəsinin buddist rahibə aid olduğu iddia olunur.

Ancaq hələlik dünyadan nüfuzlu media orqanları bu barədə hər hansı xəber yarmayıb. Məsələ ondadır ki, Myanmanın buddist lideri dünyada çox "məshhurdur". Qərb mediasının "buddist bin laden" adlandırdığı Viratu müsəlmanlara qarşı kəskin çıxışları ile məşhurlaşıb, onun qurduğu "969 hərəkatı" üzvləri müsəlmanları linç edir, evlərini yandırır. Son hadisələr zamanı rahib özü müsəlmanları "zəhərli ilan" bənzədərək öldürməyə çağırıb.

Xəber təsdiqlənməsə belə, müsəlman aləmində ciddi təsir yaradıb. Kütə müsəlman arakanlılarının qisasının alınmasından xeyli dərəcədə məməndür. Amma bu "xəber siyasetinin" görünməyən bir üzü də var. Məhz bu tip saxta xəbərlərlə Arakanda "cihad hərəkatı" yaradıldığı fikrini yayarlar.

Son günlərdə müsəlman könüllülərin müxtəlif ölkələrdən Myanmaya gedərək müsəlmanları müdafiə etmək üçün silahla sarıldıği xəbərləri artıb. Qəribə də olsa bu tip xəbərlər müsəlman aləmində müsbət qarşılır və kütləvi şəkildə tiraşlanır. Ve eyni zamanda Myanma hökuməti də bənzər açıqlamalar yayaraq Arakanda öldürülənlərin böyük əksəriyyətinin radikal silahlı islamçıları olduğunu açıqlayıb. Hökumətin rəsmi açıqlamasında öldürülən 475 nəfərdən 400-ə yaxını silahlı radikallar olduğu qeyd edilir. Belə görünür ki, islamçı cihad məlumatları Myanma hökumətinə də uyğundur.

Qeyd edək ki, hazırda həm bəzi müsəlman ölkələrdəki dairələr, həm də Mayanmadaki radikal buddist qruplar bu proseslərin silahlı münaqişəyə çevriləməsində maraqlı görünür. Bu isə əslində çox tehlükəli tendensiyadır, çünkü bu şəkildə təbliğat və Arakanda peydə olan silahlı mücahidlər gələcəkdə Myanma hökuməti üçün "terora qarşı savaş" səbəbinə çevriləcək. Bu münaqişənin həlli silahlı münaqişə deyil.

Nə qədər qəribə də olsa Myanmada Arakan müsəlmanlarının problemlərinin köklü həll yollarından birini illər əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri, bir qədər sərt şəkildə təklif ediblər. Bu plan müsəlman ölkələrinin Arakana sülhyaratma missiyası göndərilməsi və ya Myanmaya hərbi müdaxiləni nəzərdə tuturdu. Doğrudur, bu plan riskli olsa da, münaqişənin köklü həlli üçün münasib idi. Ancaq bütün digər məsələlərdə olduğu kimi, əreblərin bu planı da o zaman sözdən ibarət olaraq qaldı.

Hazırda davam edən Myanma Arakan böhranının həll yolu müsəlman aləminin həqiqi həmrəyliyindən keçir. Arakanda cihad, hərbi müdafiə və sair riskli təkliflər irəli sürən müsəlman ölkələri nəhayət, özlərinə güc taparaq həmrəylik nümayiş etdirməli, dünya birliliyi, BMT və beynəlxalq güclər qarşısında Myanmada münaqişə bölgəsinə sülhyaratma missiyası göndərilməsini tələb edə bilər. Bunun üçün müsəlman ölkələri BMT TŞ-nin daimi üzvləri və Myanma həkimiyyətinə ciddi təsir imkanları olan ABŞ, ÇİN kimi dövlətləri də razi sala bilerlər.

BMT qərarı əsasında Arakana sülhyaratma missiyası yerləşdirilə və bölgədə davamlı sülhə nail olmaq olar. Eləcə də müsəlman müxtəriyyətinin elde olunmasına nail olmaq mümkündür.

Ancaq təəssüf ki, müsəlman dövlətləri hələ də hansı gizli "drigorun" çubuğu ilə işarə edilən oyunu oynayırlar. Arakanda peydə olan silahlı cihadçılar bölgədə münaqişənin daha da böyüməsi, nəticədə yerli əhalinin tamamen köçürülməsi və terror müharibəsinə səbəb olacaq. Hələlik gedisət budur və müsəlman ölkələri qərarlılıq və düzgün takтика sərgiləyə bilmirlər. Bəlkə də heç bunu istəmirlər.

"Kurdistan referendumu" nu izləmek bize problem yaradı biler

Elşən Mustafayev: "Azərbaycan kimi dövlətlərə bunu bağışlamaya bilərlər..."



Elşən Mustafayev

Çox ölkələrdən jurnalistlərin müşahidəçi kimi iştirak edəcəkləri ehtimalı yüksəkdir. Bir çox Avropa institutları bu referendumu qinasalar da, orada müşahidə missiyası həyata keçirəcəklərini desələr də əslində onlar bu referendumun keçirilməsində maraqlıdır. Amma bəzi siyasi sabəblərdən, İraqla və regionun bir sıra iri dövlətləri ilə yarananacaq problemləri göz önüne alaraq bunu etiraf etmirlər: "Məhz qeyri-rəsmi müstəqil jurnalistlərin orada müşahidə missiyasının təşkilinə yardım etməklə referendumun işıqlandırılmasını təmin etməyi planlaşdırırlar. Əslində hər hansı jurnalistin, o cümlədən bizim jurnalistlərin leqlə qaydada, qanuni şəkildə istenilən ölkədə istenilən tədbirə qatılmağa, istenilən qaynar nöqtədə olub baş verənlər haqda informasiya yaymağa hüquq var və bunu onlara qadağan etmək olmaz. ABŞ və Avropa jurnalistlərinin sözügedən referendum-

mu izləmələrinə referendum əleyhinə olan dövlətlər və güclər ciddi təpki göstərməyəcəklər. Çünkü göstərəcəkləri hələ jurnalistlərin müstəqil, sərbəst qərar vermək, informasiya əldə etmək və yaymaq hüquqlarının olduğunu o ölkələrə izah edəcəklər. Amma Azərbaycan kimi dövlətlərə isə bunu bağışlamaya bilərlər. Ona görə də hesab edərem ki, bizim dövlət hər hansı səniviyədə oraya müşahidəçi göndərəcək. Amma jurnalistlər də gələcəkdə onların bu addımlarından Qarabağ məsələsində bəhane kimi bize qarşı istifadə oluna bilinməsi ehtimallarını da unutmamalırlar".

□ ETIBAR

Ermənistanla Gürcüstan arasında səfir qalmaqla - yenə Rusiya "izi"...

Qabil Hüseynli: "İrəvanın dirəşməsinə heç bir əsas yoxdur, çünki..."

Ermənistən politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanı Gürcüstana səfir təyin etmək niyyətindədir. Bu barədə artıq qərar da qəbul edildiyi barədə məlumat yayılıb.

Gürcüstən isə S. Minasyanı səfir kimi aqreman verməkdən imtina edir. APA-nın "Jamanak" qəzetinə istinadən verdiyi məlumatda göre, Gürcüstən hökuməti Ermənistən səfir təyin etməyi planlaşdırıldığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədiyinə etiraz edir və bu şəxsi azruolunmaz sayılır. Qəzətin yazdırılmışına görə, Gürcüstən tərəfindən ciddi şübhə var ki, S. Minasyan bu ölkədə Ermənistəni deyil, əslində Rusiyani təmsil edəcək.

Məlumatlara görə, Ermənistən bu yolla Gürcüstənə siyasi feallığı artırmaq, həmçinin nəqliyyat blokadısını aradan qaldırmayı niyyətindədir. Minasyan hem də yerli gürcü ermənilərindən hesab edilir. O Axalkalakda anadan olub və dəfələrlə separatçı Cavaxetiyanı dəstəkləyib. 2005-ci ildə Sergey Minasyan Rusiyaya müraciət edərək Moskvanı Cavaxetiyyaya qoşun yeritməyə və bu yolla dost erməniləri müdafiə etməyə çağırımdı. Cavaxetiyanı müdafiə məqsədi ilə çıxışlarından birində Minasyan belə demişdi ki, Cavaxetiyanı 55-60 faizini, Axalkalakda isə 90 faizini ermənilər təşkil edir və Cavaxetiya

erməniləri heç vaxt Gürcüstəni özlərinə vətən hesab etməyiblər. Belə bir separatçının Gürcüstənə səfir təyin edilmesi təbii ki, Gürcüstən tərəfindən qəbul edilməzdir. Gürcüstən Diplomatika Akademiyasının rektoru Soso Sinsinadze bəyən edib ki, Gürcüstənə parçalanmasını qarşısına məqsəd qoyan separatçı Gürcüstənə səfir işləye bilmez ve gürcü xalqı heç vaxt buna razi olmayıcaq.

Ümumiyyətlə, Ermənistən həmisi Gürcüstənə düşmən münasibətə bəsleyərək Rusiyani təyin etməyi dərhal etmək istəyir. İstənilən ölkə oraya təyin edilən səfirin tələblərə cavab vermədiyi halda onun təyinatına aqreman vermək hüquq var. Ona görə də səfiri göndərən ölkə bunu nəzərə almışdır. Açıq görünür ki, Ermənistən hökuməti bu qaydanı nəzərə almayıb. Ona görə də Gürcüstən haqlı olaraq Sergey Minasyanın təyinatına etiraz edir. Ermənistən dirəşməsinə heç bir əsas yoxdur. Gürcüstən tərəfi etirazını Minasyanla bağlı faktları ortaya qoysaq bildirir. Gürcüstən hökuməti Minasyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu, separatçılıq etdiyini sübutlayır. Bu nöqtəyi-nəzərdən Gürcü-

tən bilgili fealiyyət göstərəcəyi ölkənin Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır. Bir diplomatik prosedura var ki, buna aqreman deyilir. İstənilən ölkə oraya təyin edilən səfirin tələblərə cavab vermədiyi halda onun təyinatına aqreman vermək hüquq var. Ona görə də səfiri göndərən ölkə bunu nəzərə almışdır. Açıq görünür ki, Ermənistən hökuməti bu qaydanı nəzərə almayıb. Ona görə də Gürcüstən haqlı olaraq Sergey Minasyanın təyinatına etiraz edir. Ermənistən dirəşməsinə heç bir əsas yoxdur. Üstəlik də Minasyan tipli adamlar Rusiyaya necə işləməyi də mükəmməl bilir. Məhz Minasyanın səfirlərə etirazının məqsədi ilə edilməsinə şübhə yoxdur. Bu işdə Rusyanın da elinin olması ehtimalı yüksəkdir. Ona görə də bu, əbəs yərə baş verən qalmaqla deyil".

□ E.SEVİDAĞA

</div

Tovuz rayonunda "Turan" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə olub. Son məlumatə görə, zərərçəkənlərin sayı 39 nəfəri keçib. 6 nəfəri azaşlı olan 39 nəfərin 26-i artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Həkimlərin müdaxiləsi nəticəsində xəstələrin heç birinin həyatı üçün təhlükə olmayıb.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal edilər də, toy mərasiminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasov məsuliyyətin restorana aid olmadığını bildirib: "Biz orada heç ne hazırlamırıq. Qida məhsulları ev sahibi tərəfindən getirilir. Biz yalnız zali kirayə veririk".

Qeyd edək ki, faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bundan əlavə eyni gündə Bərdədə qıdadan zəhərlənmə faktı qeydə alınır. APA-nın Qarabağ bürosunun xəberinə görə, sentyabrın 7-də Bərdə şəhər sakini 42 yaşlı Qarayev Azər Camal oğlu, 33 yaşlı Ağayeva Aytən Fərman qızı, 39 yaşlı Əsgərova Gülnarə Fərhad qızı, 49 yaşlı Raqubov Azad Camal oğlu, rayonun Nazırı kənd sakini - 1991-ci il təvəllüdü Qarayeva Həcər Tofiq qızı, 1980-ci il təvəllüdü Qarayev Asım Camal oğlu zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara müvafiq tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti normallaşmış və onlar eve buraxılıblar.

Bundan başqa Ağdamda kütləvi zəhərlənmə faktı qeydə alınır. Daxili İşlər Nazirliyinin saytında verilen xəbərə görə, sentyabrın 7-də Ağdam rayonunun Zəngişli kəndindəki evlərdən birindən 6 nəfər qıdadan zəhərlənmə ilə xəstəxanaya getirilib.

Eyni gündə baş veren zəhərlənmə hallarının hamisində səbəb ərzaq məhsulları olduğundan, bu faktlar bir daha

Ölkəni bürüyen qida zəhərlənmələrinin arxasındaki sırr Ekspertlər həyəcan təbili çalır: "Nə qədər ki, qida təhlükəsizliyinə dair qanun işləmir..."



Ekspertin sözlerinə görə, problemin səbəblərindən biri də odur ki, dövlət orqanlarının heç birinin sahibkarlıq obyektlərində yoxlama keçirmək səlahiyyəti yoxdur: "Restoranlarda iş başlayanda artıq dövlət idarələrində iş vaxtı bitir. Belə bir şəraitde zəhərləmələrin olması da normaldır. Restoranların fəaliyyətinə iqtisadiyyat Nazirliyi, yeməklərin keyfiyyətində, sağlamlığı təsirine Səhiyyə Nazirliyi nəzarət etməlidir. Lakin bu nəzarət hazırlıqda yox dərəcəsindədir. Ona görə də ölkə başçısının ötən ilin 10 fevralında imzaladığı "Qida Təhlükəsizli Agentliyi"nin yaradılması haqqında sərəncam həyata keçirildikdən sonra bəlkə vəziyyət yaxşılaşır. İnsanların özlərinə də

odur ki, bu kolbasaların tərkibində kimyəvi maddələr - qat-qıllar var, açıq halda qaldıqda bu məhsulun rəngi dəyişir. Salatlar da bir çox hallarda köhnə olur. Əger bu gün toy olubsa, həmin toydan qalan salatlar növbəti toyda süfrəyə qoyulur. Bu hər kəsin bildiyi bir haldır, gizli bir şey deyil. Daha bir məsələ odur ki, salatlar hazırlanıqdan sonra soyuducuda saxlanması yenidən tərkibi dəyişilir. Zəhərlənmənin səbəbi köhnə etlər də ola bilər, hədindən artıq dərman vurulmuş pomidor-xiyar da ola bilər, yaxın ortasında süfrəyə qoyulan şorabalar, duza qoyulmuş tərəvəzlər da ola bilər".

Doktor Seyfəddin Əsəd axşam saatlarında bir neçə yeməyin qarışdırılmasının da ağrılaşma halların səbəb olabilecəyini istisna etmedi: "Belə bir deyim var ki, sehər yeməyini özün ye, günorta yeməyini dostunla bölmək, axşam yeməyini isə düşmənə ver. Yəni axşam daha az yemək, gecə saatlarında isə ağır yeməklərdən çəkinmək lazımdır. Biz isə insanlar bütün məclisler, toyu, nişanı, ad günüñü axşam saatlarına salır. Dünyə isə həzirdə mono qida yaxşı gedir. İnsan sağlam qalmak üçün tək qida yeməlidir.

□ Nərgiz LİFTİYEVA



Ümumiyyətlə isə Azərbaycanda sertifikatlaşdırılmadan satılan 800-e qədər mal və xidmət var. Bunu **Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov** deyib. Onun sözlerine görə, ölkə bazarlarında orijinal adı ile qida məhsulları ilə yanaşı saxta əynək, saat, parfümeriya, geyim, elektrik cihazları və dərman preparatları da satılır.

Onun sözlerinə görə, qida məhsullarından sonra ən çox saxtalaşdırılan parfümeriyadır.

"Bütün parfümeriya məhsullarının üzərində son yararlılıq müddəti olmalıdır. Amma ölkədə satılan parfümeriyadan

"Ləşət" mafiyasına qarşı mübarizəyə daha bir qurum qoşuldu

Eyyub Hüseynov: "Qida məhsullarından sonra ən çox saxtalaşdırılan parfümeriyadır"

Azərbaycanda tanınmış brendləri mənimseyərək eyni adlı məhsul istehsal edən şirkətlər cəzalandırılacaq. Əmtəə nişanlarının bu cür qeyri-qanunu istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunub. Bunu Standardlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlerinə görə, evvəllər bu məsələ qanunvericiliyə öz əksini tapmadığından bəzi problemlər yaranırdı. Artıq qanunvericiliyə dəyişiklik olunub ve belə şirkətlər cəzalandırılır.

"Əvvəller əmtəə nişanının qeyri-qanunu istifadəsi ilə bağlı bizim qanunvericiliyə cəzalandırma yox idi. Artıq qanunvericiliyə müəyyən dəyişiklik-

nın qarşısını almışq. Yeni biz bu prosesə başlamışq və davamlı olacaq". Xatırladaq ki, Azərbaycanda demək olar ki, bütün lər olunub və əqli mülkiyyətin müəyyən sahəsi ilə patentlər, emtəə nişanları ilə də məşğul olduğumuza görə bu məsələ bize tapşırılıb. Bizim komitə tərəfindən artıq bunun tətbiqinə başlanılıb", - deyə R. Həsənov bildirib.

Komitə sədri qanun dəyişdiriləndən sonra görülən tədbirlər haqda deyib: "Bir neçə saxtalaşdırılmış əmtəə nişanı-

90 faizi üzərində belə bir şey yoxdur" - o əlavə edir.

E. Hüseynov bildirib ki, bu hal istehlakçı hüquqlarının pozulmasıdır. "Dövlət orqanlarına bu bərdə sorğu gəndərəndə, deyirlər ki, bines qurumunun işinə qarşı bilməzler. Azad bazar iqtisadiyyatı elan olunub və biznes qurumları üçün toxunulmazlıq şəraiti yaranıb. İstehlakçı hüquqlarının toxunulmazlığı arxa planda qalıb" o qeyd edir.

Eyyub Hüseynov bazarın təmizlənməsi üçün atılan addımların yetəri olmadığını da deyib.

□ E. MƏMMƏDƏLİYEV

Səhərin o qədər də ucqar olmayan qəsəbələrindən birində iki mərtəbəli bir villa var. Hər zaman qapısının ağızı adamlı dolu olur. Sanırsan ki, bir həkim qapısıdır, insanlara şəfa paylayır. Versiya ireli sürmək olardı ki, hətta bu, çox tanımmış bir professorun qapısıdır. Amma yox... Bura falçı imarətidir. Ele imarət də yanına pənah gətirənlərin bölgündən kəsdişklərinin üst-üstə toplanması hesabına başa gəlib.

Kriminal statistikamız isə təəccübləndirmir. "Falçı qız anasını aldatdı", "Falçının dələduzluğu - ailənin pulunu alıb, qaytarırmış", "Falçı qadın şantaj edir"... Bütün bunlar bizim ölkəmizdə baş verir. İnsanların bir çox hallarda itiyini tapmaq, həll olunması qanunla mümkün olmayan problemlərini "ağız bağlamaqla" həll etmek məhz bu səbəbdən insanları falçılara doğru aparır. Və təkcə Azərbaycanda yox...

Falçılar Amerikada da məşhurdur

Çikaqo Universitetinin müqavisi din üzrə mütəxəssisi Mirça Eliadanın araşdırmasına görə, hazırda Qəribin inkişaf etmiş ölkələrdən falçılığa meyl artır. Hətta savadı və dünyagörüşü yüksək səviyyədə olan insanlar da bunu "yeni elmi cərayan" adı ilə təqdim etməkdən çəkinmirlər. "Yeni əsr"in milyonlarla sakini gələcəyi öyrənmək, çoxsaylı suallarına cavab tapmaq üçün onların qapısını döyür. M. Eliada araşdırmasında onu da üzə çıxarıb ki, artıq insanlar təkcə bu şəxslərin xidmetindən yaranırlar. Eyni zamanda bu sahəyə aid elmi ədəbiyyatı oxuyur, hətta bəzən falçılıqla həvəskar səviyyəsinde mesğul olurlar.

Türkiyəli psixoloq Gülçin Balkı isə açıqlayıb ki, son illər insanların falçılarla, astroloji proqnozlara bu qədər meyl etməsinin səbəbi bilinməzə mərağının artmasıdır. Bu ehtiyacın mərkəzində isə insanların qərar vermədəki özüne inansızlığıdır. Belə ki, falçuya gedən insanlar "gözlənilən" hadisələri başqasının dilindən eşitmək ehtiyacıdır. Bu isə məsuliyyətin paylaşılması istəyindən irəli gəlir. Psixoloqa görə, bunun adı insanın özünü aldatmasından başqa bir şey deyil. Belə ki, xarakteri güclü olan insan qərarlarını öz iradəsi ilə verir və bu məsuliyyəti də şəxsən özü paylaşırlar.

Amma o faktı da unutmaq ki, Amerikanın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Ele qanunlar da var ki, ümumiyyətlə, bu fealiyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayet hesab olunur və bu işlə meşğul olduğu aşkarlanan şəxs yüksək mebleğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır və bu əməl ölüm, yaxud ömrük həbsle cəzalandırılır.



Falçı dolandırıran azərbaycanlılar

Azərbaycanda və dünyada cadu biznesi niyə geniş yayılıb?



Bütün bunlara baxmayaq, dünyada və ölkəmizdə falçılıqla cadugərlək fərqli don geyindirilməkə, fərqli metodlar tətbiq edilməkə, müxtəlif ad və ünvanlarla cəmiyyətə təqdim edilir. İnsanlar bilməlidirlər ki, falçılıq insanların həyatı ilə oynamaq, insanları psixoloji cəhdən özündən asılı etmək, bu asılılıq bahasına qazanc məqsədi daşıyan dələduzluq fealiyyətindən başqa bir şey deyil.

Falçı sözü ilə oturub-duran president

Tarixin müxtəlif dönmələrində ölkəni idarə edən şəxslərin şəxsi falçıları, münəccimləri olduğunu nəzərə alanda bu olaya o qədər də barmaqarası yanaşmaq olmaz. Siyasi qərarları vermedən, müharibə-

ye başlamadan önce kart açdırıb, remli atdırın nə qədər padşah, prezident olub, xəbəriniz varmı? Ve bəzən falçiya inanğı üçün "ağrı yanan"lar da həmçinin. Məsələn, falçının tövsiyəsi ilə sürpriz erkən seçkilərə gedən Sri Lanka prezidenti Mahinda Rajapakşanın nümunəsi olduqca eyləncədir. Maraqlıdır ki, falçısının məsləhəti ilə erkən seçimə gedən ve seçkilərdə uduzan prezident mediaya açıqlamasında özünü məhz bu cür müdafiə etmişdi: "Hətta Nostradamus da səhv edə bilər. Mənim falçım da istisna deyil. Səslenir cəmi 41 faizi alacağımı heç vaxt texmin etməzdim".

Bu uğursuzluqdan sonra falçı Sumanadasa Abeyguna-

vardena isə prezidentlə yollanı ayırmalı olub. Çünkü sonuncu bu fiaskosunu şəksiz falçısına "borclu idi". Üstəlik, məlum hadisədən sonra falçının da populyarlığı sıfırı enmişdi.

Ruslar ildə falçılara 2 milyard dollar qazandırırlar

Dünya təcrübəsi ilə davam edək. Tacikistanda cinayət məcəlləsi falçılıqla məşğul olan şəxsləri cəzalandırmağı nəzərə tutur. Bu ölkədə falçılar da dələduzluq edən digər şəxslər kimi 7 ilə qədər həbsle cəzalandırıla bilər.

Rusiyada isə falçı və cadugər sayı həkim, elm adamlarının sayını keçməyə başlayıb. Ölkədə xərcəng xəstələri həkimdən önce falçının qapısını döyür. Bu

ölkədə falçıların illik geliri iki milliard dollardır. Rusiya parlamenti də son olaraq sertifikatı olmayan falçılara reklam qadağası getirmişdi. Rusiyada rəsmi icazə alandan sonra falçılıqla məşğul olmağa hər hansı qadağası yoxdur. Hazırda Rusiyada təxminən 800 min nəfər falçılıq, cadu-piti, astoloqluqla məşğul olurlar. Buna qarşılıq olaraq ölkədə cəmi 600 min həkim və 400 min elm adamı var.

Moskvada isə insanları cadu yolu ilə müalicə edənlərin sayı 200 nəfəre yaxındır. Rəsmi rəqəmələr görə, falçı və cadugərlərin illik reklam həcmi 10 milyon dolları keçir. Amma falçılardan qapısını ancaq cahil insanlar döymür. Rusiyada xüsusi xidmət organları əməkdaşları da zaman-zaman falçılardan yaranırlar. İtkin insanları, cinayətkarları tapmaq, çözülməyən

ya edəcəyik. Və dediklərini etdilər. Tuna çayı sahilində bir yere yığışıb, sağa-sola üfləyən, sehirlə sözleyən... falçılardan daha sonra bəd dualarını yazdıqları kağız parçalarını çayın sularına atırlar. Nəticəsi oldumu? Təbii ki, bu olaydan sonra bir neçə məmər işdən çıxdı, bəzi siyasi gelişmələr baş verdi. Bunu caduların nəticəsi kimi görmək də olar, görməmək də...

Amma bu hadisə Ruminiyada falçılardan, cadugərlərin yolunu açdı. Reklamin yaxşısı-pisi olmaz deyimini nəzərə alanda xalq bu hadisələrlə eslinde sözügedən məslək iyələrinin neca ciddiyə alındığını gördü

Yerli falçılardan taktikası - məməurlara yaxınam, dərdinizi həll edə bilərəm

Qayıdaq Azərbaycana. Azərbaycanda falçılıq və ca-

dugərliye 2012-ci ildə 200 milyon manat pul xərclənib. Əvvəller bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırı. Demək ki, bizdə də bu sahəyə ciddi məbləğlər ayrılib. Amma son aylarda falçılardan bir-bir həbs olunması ciddi hadisə sayılır. Bakı şəhər sakini Tərəne Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-ci il təvəllüdü Tamilla Salamova tutulub. Hadisə bir neçə il bundan once baş verib.

Məməurlara yaxın olduğunu iddia edən 1949-cu il təvəllüdü Saraxanım Süleyman qızı Babayeva 7 il müddətinə azadlıqdan məhrum olunub. "Həzret Sabir" kimi tanınan falçı Sabir Abbasov hebs edilib. "Cənnət Parapsixologiya Mərkəzi" MMC-nin direktoru, dövrümüzün "Şeyx Nəsrullah" saylan "Həzret Sabir" əli arabasında olan əlli ləri əlle müalicə etdiyi söyləməklə külli miqdarda vəsait mənimsəməkdə ittilmədir.

Bəs qanun nə deyir? Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgərin əmlakını əle keçirme və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətinin əlamətləridir. Falçılardan insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər. Xəstəni müalicə edəcəyi, itkin insanı tapacağı vədini verən şəxs bütün hallarda qarşı tərəfi aldatmış sayılır. Məqsəd yene də haqsız qazanc təmin etmək, başqasının əmlakını əle keçirməkdir. Əvvəlcədən insanı aldadıb və ya etibardan sui-istifadə edib, həlli mümkin olmayıyan və verməklə pulunu almaq artıq dələduzluq hərəkətidir.

□ Sevinc TELMANQIZI



ÜSAVAT

Son səhifə

N 186 (6800) 9 sentyabr 2017



Qız öz ölümü ilə 8 nəfəri xilas etdi

Böyük Britaniya-da yaşayış 13 yaşlı qız öz orqanları ilə 8 adamın həyatını xilas edib. Bu barədə BBC News xəbər verib. Cəməymə Layzel adlı qız beynindəki qan damalarında yaranan problemlər görə xəstəxanaya aparılıb. Bustol şəhərindəki xəstəxanada həkimlər qızın dərdinə əlac edə bilmeyiblər. Dörd gün sonra qız dünəyini dəyişib. Onun ürəyi, bağırsağı və ağci-yəri dörd xəstəyə köçürüdüb. Böyrəkləri isə böllünərək, iki pasient arasında paylaşıdırılıb. Onun qaraciyəri isə ehtiyacı olan iki nəfəre paylaşıdırılıb.

Britaniyanın səhiyyə xidməti məlumat yayıb ki, Layzel ölkədə çoxlu sayıda insana orqan veren donor kimi tarixə düşüb. Orta hesabla bir insanın orqanları 2.6 transplantasiya üçün keçərlə olur. Qızın valideynləri isə iddia edir ki, Cəməymə avtomobil qəzasında dünyasını dəyişən ailənin yaxını ilə danışandan sonra donor olmağa qərar verib. Həmin şəxs donor kimi qeydiyyatdan keçəsə də, ölüm şərtləri ucbatından orqanları istifadə olunmamış olaraq qalıb. Mart ayında isə xəbər yayıldı ki, beynəlxalq qadınlar bayramı olan 8 mart tarixində İtaliya sakini olan 48 yaşlı bir qadına 52 yaşlı sevgilisinin böyreyi köçürürlüb.

Ariqlaşdırılan sonra milyonzu oldu

İngiltərədə yaşayış 32 yaşındaki Terri Ann Nunnsun ariqlaması onu təkcə cazibədar və özünə inamlı qadın etməyib. Çünkü Nunns özünün çəki vermə üsuluna görə pul qazanaraq varlanıb. Gənc qadın bundan 11 il öncə, 2005-ci ildə əkiz uşaqlarını dünyaya gətirib. Amma uşaqlardan biri tələf olunca kədərini unutmaq üçün daha çox yeməyə başlayıb. Ardınca üçüncü uşağı da dünyaya gətirib. Amma uşağı 11 aylıq olanda həyat yoldaşı onu atıb. Boşandıqdan sonra daha çox kökələn 2 uşaq anası çətin günlər keçirməyə başlayıb. 1 il içində 44 kilo alan Terri Ann Nunns 2011-ci ilde ikinci həyat yoldaşı ilə tanış olub və ariqlamaga qərar verib. Dieta və fitnes-



lə bağlı irimiqyashlı bir aşaşdırma hazırlayan Nunns uğurlu bir dieta sayesinde gözel bədən quruşuna qovuşub.

Bunu işə və biznesə çevirməyə qərar verən Terri

uğur qazanıb. Özel ariqlama məsləhətlərini yayılmışlığı internet saytının həzirdə 53 min üzvü var. Gənc qadın bu işdən ilde 500 min ingilis sterlinqi qazanıb.

Bu adamlar sahərlər 4 stekan su içirlər



Cox qədim tarixi olan yapon su terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yapon su terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbzlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərcəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox olduqca ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldür.

Bos mədəyə su içməklə çalamazdan əvvəl 640 ml. başlayan yapon su terapiyası (təxminən 4 stekan) su içiñ. Suyun florid tərkibli olunan kimi ilk iş olaraq yerinə masına diqqət yetirin. Dis-lərinizi firçalayıb ağzınızı tə-

mizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamanki kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilq olmalıdır, ne soyuq, ne də otaq istiliyində olmamalıdır. Uzaq Şərqdə insanlar yemek zamanı heç vaxt soyuq su içmirlər. Bunu yerinə isti çay tövsiye edilir.

Əger səhər yuxudan oyanan kimi bu qədər su içməyə əziyyət çəkirsınızsa, iki stekanla başlayıb, vaxt keçidkə 4 stekana qədər artırı bilərsiniz. Böyrəklərimiz saatda 800-1000 ml su süzə bilmək qabiliyyətinə malikdir. Buna görə də bir dəfəyə 4 stekandan çox su içmək böyrəklərə zərər və biler.

QOÇ - Hima-yədarınız olan Marsın aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılıyacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.

BÜĞA - Ulduzların düzümü riskdən uzaq olmayı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşça çıxacaq. Nahar ərefəsində isə perspektivli danışılarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

ƏKİZLƏR - O qədər da uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları texire salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

XƏRÇƏNG - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işləriniz normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun, aldına bilərsiniz.

ŞİR - İş yoldaşlığınızla, qonşu və qohumlarınızla mülayim davranışın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərib neytrallığınızı qorumağa çalışın.

QIZ - Aile-sevgi münasibətlərini qaydına salmaq üçün gözəl fırsatdır. Öz eşqini izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşle bağlı məsuliyyətinizi dərk edin.

TƏRƏZİ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmə olar.

ƏQRƏB - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönündə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq getirəcək.

OXATAN - Aile üzvlərinizle bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqə nümayiş etdirmək lazımdır. Səhətinizə fikir verin.

ÖGLAQ - Təxminən saat 13-e qədər mübahisə və qalmaqlaşalar gözənləndiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müşterək fəaliyyətdən uzaq olun.

SUTÖKƏN - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyiniz. Münasibət qurmaq, hənsə qlobal problemlə həll etmək, uzaq safrə çıxməq üçün uğurlu ərefə deyil. Yalan vədlər verməyin.

BALIQLAR - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjiniyi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

İtimi tapın, villamı sizə verim

Itimi itiren Cin sakinini onu geri qaytaracaq adama mükafat olaraq evini təklif edib. "The Daily Mirror"un yazdırmışa görə, Lyu soyadlı, 70 yaşlı qadın Pekinde yaşayır və artıq mükafati barədə mətbuatda elan verib. Qadının evi 650 min dollar qiymətindədir. Elanın yayılmasından qısa müddət sonra 70 yaşlı it yiyəsinə çoxlu sayıda telefon zəngləri daxil olub. Zəng edənlərin eksəriyyəti ya iti tapdıgnı, ya da harda olduğunu deyib. Onlardan eksəriyyəti yalan danışmış, bir çoxları isə başqa iti qadına öz iti kimi təqdim etməyə çalışıb. Qadının bacısı oğlu isə bəyan edib ki, dələdülzərin əlindən cana doyublar və buna görə də bu formada axtarısa son qoymaq niyyətindədir.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Zahid SƏFƏROĞLU
Lisenziya N: B 114
SAYI: 5.100